

1. İqtisadi rayonlaşma hansıdır?  
1.макро районлашма;  
2.мезо районлашма;  
3.микро районлашма
- ✓ 1,2,3
- 1,2
  - 2
  - Hec biri
  - 1,3
2. Regionun məhsuldar qüvvələrinin variantlı yerləşdirməsi metoduna aiddir:
- ✓ region üzrə ərazi iqtisadi proporsiyaların variantlarının baxılmasını nəzərdə tutur
- ərazinin müqayisə edilə bilən və ya iyerarxik tabe edilmiş taksonlara bölüşdürülməsi prosesidir
  - yerləşmənin xüsusiyyətlərini əyani surətdə təsəvvür etməyə imkan verir
  - sahəvi və regional balansların təşəkkül tapması ilə xarakterizə olunur
  - hadisələrin və seçilmiş kriteriyaların müəyyən ümumilik və fərqləndirici xüsusiyyətlərinə görə ümumiləşdirilir
3. İqtisadi rayonologiyanın nəzəri problemlərinin həlli neçə prinsipi nəzərə alır?
- 6
  - 8
  - 7
- ✓ 5
- 9
4. Sahəvi rayonlaşmaya aiddir:
- Xalq təsərrufatı məqsədləri üçün təbii ehtiyatların rayonlaşdırılması
- ✓ Həmsi
- Qeyri-istehsal sahələrinin rayonlaşdırılması
  - Xalq təsərrufatının istehsal sahələrinin rayonlaşdırılması
  - İstehsalın demoqrafik şəraitinin rayonlaşdırılması
5. İqtisadi rayonlaşma hansıdır?
- alternativ
  - hec biri
- ✓ makro
- fərdi
  - xüsusi
6. İqtisadi rayonlaşmanın neçə növü var?
- 5
  - 8
  - 6
  - 4
- ✓ 3
7. Sosial tədqiqatlar metoduna aiddir:
- Regionun rəhbər elitası ilə müsahibələr
  - Hec biri
- ✓ Hamısı
- Regionun alim və mütəxəssislərinin müsahibələri
  - Regionun sosial-iqtisadi kompleksinin müxtəlif sahələrinin təmsilçiləri ilə standartlaşdırılmış intervü və individual müsahibələri

8. İqtisadi-coğrafi tədqiqat metodun hansı tərkib hissəsi var?
- Yerli metod
  - Hec biri
  - Regional metod
  - ✓ Hamısı
  - Sahəvi metod
9. Regionşünasların tədqiqatlarında iqtisadi metodlar hansılardır?
- İqtisadi-coğrafi tədqiqat metodu
  - ✓ Hamısı
  - Sistemli təhlil
  - Sistemləşdirmə metodu
  - Balans metodu
10. Regional iqtisadi tədqiqatlar hansılardır?
- Müxtəlif mülkiyyət formalarından olan əmlakın düzgün istifadəsi
  - Yerli resursların istifadəsinin səmərəliliyinin yüksəldilməsi
  - Yerli və regional maraqların təmin olunması
  - ✓ Hamısı
  - Resursların istifadəsinin intensivləşdirilməsi
11. Ölkənin iqtisadi inkişaf meyarlarını neçə məqsədlərə ayırmaq məqsəduyğundur?
- 3
  - ayırmaq olmaz
  - 5
  - ✓ 2
  - 4
12. BMT-nin inkişafı Proqramı çərçivəsində işlənib hazırlanan insanın inkişaf indeksində necə göstəricidən istifadə olunur?
- 6
  - 4
  - 7
  - ✓ 3
  - 5
13. Sosial-iqtisadi inkişaf prosesi necə tərkib elementini özündə birləşdirir?
- 6
  - 7
  - ✓ 3
  - 5
  - 4
14. Sosial-iqtisadi inkişaf özündə nələri birləşdirir?
- Ənənələrdə və adətlərdə dəyişiklikləri
  - Cəmiyyətin institusional, sosial və inzibati strukturlarda dəyişikliklər
  - İstehsalın və gəlirlərin artımı
  - ✓ Hamısı
  - İctimai şüurda dəyişikliklər
15. Mikro rayonlaşmaya aiddir
- ✓ iriləşdirilmiş kökaltı, aşağı, ilkin rayonlar

- bir neçə vilayət, respublika və ya ayrı muxtar respublika, vilayət
- hec biri
- düzgün cavab yoxdur
- SSRİ-nin 18, Rusiyanın 12 iri iqtisadi rayonlarını

16. Mezo rayonlaşmaya aiddir

- düzgün cavab yoxdur
- hec biri
- ✓ bir neçə vilayət, respublika və ya ayrı muxtar respublika, vilayət
- SSRİ-nin 18, Rusiyanın 12 iri iqtisadi rayonlarını
- iriləşdirilmiş kökaltı, aşağı, ilkin

17. İqtisadi rayonlaşmanın prinsipləri hansılardır?

- müəyyən və qeyri-müəyyən
- axtarış və normativ
- iqtisadi və siyasi
- ✓ xüsusi və ümumi
- hec biri

18. İqtisadi rayon əmələ gəlmənin amilləri hansıdır?

- İqtisadi rayon əmələ gəlmənin təbii əsaslarının genişlənməsini əks etdirən amillər
- Məhsuldar qüvvələrin inkişaf səviyyəsini və yerləşməsinin xarakterini əks etdirən amillər
- Bütövlükdə cəmiyyətin və istehsalın idarə edilməsini əks etdirən amillər
- ✓ Hamısı
- İctimai əməyin ərazi təşkilini əks etdirən amillər

19. Taksonlaşdırma metoduna aiddir:

- ✓ ərazinin müqayisə edilə bilən və ya iyerarxik tabe edilmiş taksonlara bölüşdürülməsi prosesidir
- region üzrə ərazi iqtisadi proporsiyaların variantlarının baxılmasını nəzərdə tutur
- hadisələrin və seçilmiş kriteriyaların müəyyən ümumilik və fərqləndirici xüsusiyyətlərinə görə ümumiləşdirilir
- sahəvi və regional balansların təşəkkül tapması ilə xarakterizə olunur
- yerləşmənin xüsusiyyətlərini əyani surətdə təsəvvür etməyə imkan verir

20. Kartoqrafik metoda aiddir:

- hadisələrin və seçilmiş kriteriyaların müəyyən ümumilik və fərqləndirici xüsusiyyətlərinə görə ümumiləşdirilir
- region üzrə ərazi iqtisadi proporsiyaların variantlarının baxılmasını nəzərdə tutur
- ərazinin müqayisə edilə bilən və ya iyerarxik tabe edilmiş taksonlara bölüşdürülməsi prosesidir
- ✓ yerləşmənin xüsusiyyətlərini əyani surətdə təsəvvür etməyə imkan verir
- sahəvi və regional balansların təşəkkül tapması ilə xarakterizə olunur

21. Balans metoduna aiddir

- hadisələrin və seçilmiş kriteriyaların müəyyən ümumilik və fərqləndirici xüsusiyyətlərinə görə ümumiləşdirilir
- region üzrə ərazi iqtisadi proporsiyaların variantlarının baxılmasını nəzərdə tutur
- ərazinin müqayisə edilə bilən və ya iyerarxik tabe edilmiş taksonlara bölüşdürülməsi prosesidir
- yerləşmənin xüsusiyyətlərini əyani surətdə təsəvvür etməyə imkan verir
- ✓ sahəvi və regional balansların təşəkkül tapması ilə xarakterizə olunur

22. Regionların sosial-iqtisadi inkişafında qarşıya qoyulmuş məqsədlər hansı vəzifələri həyata keçirilməlidir?

- istehsal resursların məhdudluğun konsepsiyası baxımından layihələrin səmərəliliyinin təhlili və qiymətləndirilməsi
- hec biri
- yüksək səviyyənin maraqlarına toxunmaqda layihənin fəaliyyətinin reallaşması səmərəliliyinin vacibliyinin qiymətləndirilməsi
- ✓ yerli resurslardan (təbii sərvətlər və əmək resursları) səmərəli istifadəni təmin etmək;
- müxtəlif səviyyəli büdcələri özün də ehtiva edən layihələrin reallaşması müstəvisində iqtisadi yekunların qiymətləndirilməsi

23. Hansı iqtisadi inkişafın gedişinə regional idarənin metoduna aiddir
- Hec biri
  - ✓ Hamısı
  - İdarə həmin regionun inkişafına dair qərarların qəbul edilməsində sahibkarlarda həvəsləndirici dəlilləri formalaşdırır
  - Şəhərin inkişafının iri layihələrini reallaşdıran zamanı darə ilə xüsusi təşkilatların məqsədyönlü əməkdaşlığı məqsədəuyğundur
  - Beynəlxalq əlaqələr nə qədər intensiv olarsa, bir qayda olaraq region iqtisadiyyatının inkişafına da bir o qədər çox təkan olacaqdır
24. Qısamüddətli məqsədlərə aiddir
- Təhsilin və mədəniyyətin səviyyəsi
  - Səhiyyənin səviyyəsi
  - Sənayeləşmiş cəmiyyətin yaranması və inkişafı
  - ✓ Ümumi milli məhsullar artımının konkret həcmələrinə nail olmaq
  - Gələcək nəsillər üçün yüksək ixtisaslı iş yerlərini yaratmaq
25. Uzunmüddətli məqsədlərə aiddir
- Sənayeləşmiş cəmiyyətin yaranması və inkişafı
  - ✓ Hamısı
  - Səhiyyənin səviyyəsi
  - Təhsilin və mədəniyyətin səviyyəsi
  - Gələcək nəsillər üçün yüksək ixtisaslı iş yerlərini yaratmaq
26. Ölkənin iqtisadi inkişaf meyarlarını aşağıdakı məqsədləri var?
- ortamüddətli və uzunmüddətli məqsədlər
  - ✓ qısamüddətli və uzunmüddətli məqsədlər
  - iqtisadi və sosial məqsədlər
  - düzgün cavab yoxdur
  - müəyyən və qeyri-müəyyən məqsədlər
27. Sosial-iqtisadi inkişaf prosesi hansı tərkib elementlərini özündə birləşdirir?
- Əhalinin gəlirlərinin artırılması
  - İqtisadi azadlıq dərəcəsini yüksəltmək
  - ✓ Hamısı
  - Təhsil səviyyəsini artırmaq
  - Sağlamlılığının yaxşılaşdırılması
28. Makro rayonlaşmaya aiddir
- iriləşdirilmiş kökaltı, aşağı, ilkin
  - düzgün cavab yoxdur
  - hec biri
  - bir neçə vilayət, respublika və ya ayrı muxtar respublika, vilayət
  - ✓ SSRİ-nin 18, Rusiyanın 12 iri iqtisadi rayonlarını
29. Regionun və ya şəhərin inkişafının taktiki məqsədləri
- Kiçik biznesin inkişafı
  - ✓ Hamısı
  - Sənayenin inkişafı
  - Şəhərin mərkəzinin inkişafı
  - Xidmət sferasının inkişafı;
30. Hansı əlamətlər iqtisadi rayonları əsas xüsusiyyətlərini aşkara çıxarılmasını tələb edir
- ✓ xalq təsərrüfatının bölgüsü

- ÜDM artımı
- əhalinin yığımlarının artması
- faiz dərəcəsinin azalması;a
- mülayim inflyasiya templəri

31. İqtisadi inkişafın gedişinə regional idarənin region idarəsi ilə biznesin birbaşa kooperasiyası metoduna aiddir

- hec biri
- hamısı
- idarə həmin regionun inkişafına dair qərarların qəbul edilməsində sahibkarlarda həvəsləndirici dəlilləri formalaşdırır
- ✓ şəhərin inkişafının iri layihələrini reallaşdıran zamanı darə ilə xüsusi təşkilatların məqsədyönlü əməkdaşlığı məqsəduyğundur
- beynəlxalq əlaqələr nə qədər intensiv olarsa, bir qayda olaraq region iqtisadiyyatının inkişafına da bir o qədər çox təkan olacaqdır

32. İqtisadi inkişafın gedişinə regional idarənin işgüzar aktivliyi tənzimləmək metoduna aiddir

- şəhərin inkişafının iri layihələrini reallaşdıran zamanı darə ilə xüsusi təşkilatların məqsədyönlü əməkdaşlığı məqsəduyğundur
- hec biri
- hamısı
- beynəlxalq əlaqələr nə qədər intensiv olarsa, bir qayda olaraq region iqtisadiyyatının inkişafına da bir o qədər çox təkan olacaqdır
- ✓ idarə həmin regionun inkişafına dair qərarların qəbul edilməsində sahibkarlarda həvəsləndirici dəlilləri formalaşdırır

33. İqtisadi inkişafın gedişinə regional idarənin metodları

- layihənin potensial investorlar üçün cəlbediciliyinin müəyyən edilməsi
- ✓ region idarəsi ilə biznesin birbaşa kooperasiyası
- layihənin reallaşdırılması imkanlarının yoxlanılması
- layihənin həyata keçirilməsinin iqtisadi nəticələrinin səciyyəsi
- sosial əhəmiyyətli investisiya layihələri;

34. Region səviyyəsində sosial-iqtisadi inkişaf göstəricisi hansıdır?

- cari qiymətlərdə səmərəliliyi
- faktiki qiymətlərdə səmərəlilik
- ✓ təhsil səviyyəsi
- daxili gəlir norması
- xalis diskontlaşdırılmış gəlir;

35. Region səviyyəsində sosial-iqtisadi inkişaf göstəricisi hansıdır?

- daxili gəlir norması
- ✓ ÜMM və ya ÜDM və bu göstəricilərin artım sürətləri
- faktiki qiymətlərdə səmərəlilik
- cari qiymətlərdə səmərəliliyi
- xalis diskontlaşdırılmış gəlir

36. Almaniya bölünür:

- ✓ landtaqla
- fülkəyə
- əmirliyə
- qraflığa
- departamentlərə

37. Regional idarəetmənin birinci mərhələsi əhatə edir:

- ✓ XX əsrin 30-cu illəri
- XIX əsrin əvvəllərindən başlayaraq
- XIX əsrin ortalarından başlayaraq
- XIX əsrin 60-70-ci illəri
- XX əsrin 40-50-ci illəri

38. Regional idarəetmənin ikinci mərhələsi əhatə edir:
- ✓ XX əsrin 40-50-ci illəri
  - XIX əsrin ortalarından başlayaraq
  - XIX əsrin əvvəllərindən başlayaraq
  - XIX əsrin 60-70-ci illəri
  - XX əsrin 30-cu illəri
39. Qərbi Ölkələrində idarəetmənin neçə inkişaf mərhələsi qeyd edilmişdir?
- 3
  - 6
  - 5
  - ✓ 4
  - 2
40. Regional inkişafın vahid strateji sistemdə planlaşdırılması gələcəkdə reallaşdırılacaq iqtisadi layihələrə qoyulacaq investisiyadır,
- K.Marks
  - T.Valras
  - ✓ Ü.Alonso
  - M.Q.Samuelson
  - D.Rikardo
41. İtaliya inzibati cəhətdən bölünür
- 64 vilayətə
  - 39 vilayətə
  - 41 vilayətə
  - ✓ 32 vilayətə
  - 20 vilayətə
42. Yaponiya inzibati cəhətdən bölünür:
- ✓ 47 prefekturaya
  - 78 prefekturaya
  - 57 prefekturaya
  - 65 prefekturaya
  - 83 prefekturaya
43. Norveç inzibati cəhətdən bölünür;
- ✓ 20 fülkəyə
  - 47 fülkəyə
  - 84 fülkəyə
  - 50 fülkəyə
  - 32 fülkəyə
44. Avstriya bölünür
- 18 prefekturaya
  - 20 dairəyə
  - ✓ 9 federal əraziyə
  - 11 qəzaya
  - 23 əmirliyə
45. Avstraliya İttifaqı neçə ştatdan ibarətdir?
- 7

- 14
- ✓ 6
- 10
- 9

46. Fransada neçə makroregion var?

- ✓ 3
- 11
- 9
- 7
- 5

47. Belçikanı neçə iqtisadi rayona ayırmaq olar?

- 17
- 8
- ✓ 6
- 9
- 11

48. Böyük Britaniyada iqtisadi rayonları neçə qrupda birləşdirmək olar?

- ✓ 3
- 6
- 5
- 7
- 4

49. Plan (proqram) rayonlaşmanın mahiyyəti:

- Şərti olaraq köhnə inzibati ərazi bölgüsünün ləğvi və onun regional inkişaf tələblərinə cavab verən yeni rayonlar şəbəkəsi ilə əvəz olunmasıdır
- Rayonlaşmanın müəyyən bir növü kimi nə iqtisadi, nə də sosial siyasi şərait yetişməyən ölkələrdə tətbiq olunur
- Heç bir yeni rayon yaradılmır, mövcud inzibati – ərazi bölgüsündən istifadə edilir.
- Həm iqtisadi, həm də sosial siyasi şərait yetişməyən ölkələrdə tətbiq olunur
- ✓ Regional planlaşdırma üçün inzibati ərazi bölgüsünü dəyişdirmədən yeni rayonlar yaradılır

50. Baş iqtisadi rayonlaşma sahəsində neçə rayonlaşma növü fərqləndirilir?

- 5
- 8
- ✓ 4
- 7
- 6

51. . Problem rayon termini kim tərəfindən daxil edilmişdir?

- ✓ E.Ditrix
- D.Qriqor
- V.İnozemtsev
- M.Kastelsin
- C.Helbreyt

52. Depresiv rayonlara xasdır

- Yüksək iqtisadi inkişaf səviyyəsinə malik rayonlar
- Çoxsahəli rayonlar
- Əmək ehtiyatları qıt olan rayonlar
- Hərbi sənaye rayonları

- ✓ Məhsuldar qüvvələrin nizamsız yerləşdirilməsi nəticəsində ölkənin quruluşu üçün təhlükə yaradan sosial-iqtisadi ziddiyyətlər meydana gəlməsi

53. İngiltərədə daha çox işsiz olan rayonlar adlanır

- sərhəd rayonlar
  - zəif inkişaf etmiş rayonlar
  - münaqişəli ərazilər
  - yüksək inkişaf etmiş rayonlar
- ✓ depresiv rayonlar

54. Regional idarəetmənin üçüncü mərhələsi əhatə edir:

- XX əsrin 70-ci illərindən
- ✓ XX əsrin 60-70-ci illəri
- XIX əsrin ortalarından başlayaraq
  - XIX əsrin əvvəllərindən başlayaraq
  - XX əsrin 40-50-ci illəri

55. Funksional vilayət :

- adət ənənələri fərqli olan əhali
  - adət ənənələri eyni olan əhali
  - struktur elementləri eyni olan ərazi
  - struktur elementləri fərqli olan ərazi
- ✓ struktur elementləri qarşılıqlı bağlı olan ərazi

56. Regional idarəetmənin dördüncü mərhələsi əhatə edir:

- ✓ XX əsrin 70-ci illərindən
- XIX əsrin ortalarından başlayaraq
  - XIX əsrin 60-70-ci illəri
  - XX əsrin 40-50-ci illəri
  - XIX əsrin əvvəllərindən başlayaraq

57. Fransada inzibati bölgü hansı pillə üzrə aparılır?  
1.qraflıqlar  
2.departmentlər  
3.əyalətlər  
4.ərazi üzrə torpaq mənimsənilməsi  
5.dairələr

- 1:2
  - 2:3
- ✓ 2;3;4
- 1:5
  - 3:4

58. B.Britaniyada hansı iqtisadi rayonlara bölünür?  
1. standart regionlar  
2. qraf qrupları  
3. qraflıqlar  
4. dairələr  
5. perfekturalar

- 3;4
  - 4;5
  - 1;4
- ✓ 1:2:3
- 2;5

59. Belçika inzibati cəhətdən bölünür

- ✓ əyalətlərə
- departamentlərə
- perfekturalara
- zonalara
- qraflıqlara

60. İnzibati jəhətdən Belçika neçə əyalətdən ibarətdir?

- ✓ 9
- 13
- 23
- 17
- 11

61. Plan (proqram) rayonlaşmaya aid olan dövlətlər

- Mali,Niger,Efiopiya
- Ukrayna,Türkmənistan,Qazaxstan
- ✓ İngiltərədə, Fransada, ABŞ
- Efiopiya,Misir,Tunis
- Qazaxstan,Özbəkistan,Belarusiya

62. İnzibati ərazi bölgüsü dövlət mexanizminin bir hissəsi kimi onun vasitəsilə həyata keçirilir

- Statistika xidmətinin maliyyələşdirilməsi
- ✓ Həmsi
- İdarə etmə
- Vergi yığılması
- Təhsil, səhiyyənin maliyyələşdirilməsi

63. İndikativ rayonlaşma –

- Şərti olaraq köhnə inzibati ərazi bölgüsünün ləğvi və onun regional inkişaf tələblərinə cavab verən yeni rayonlar şəbəkəsi ilə əvəz olunmasıdır
- ✓ Rayonlaşmanın müəyyən bir növü kimi nə iqtisadi, nə də sosial siyasi şərait yetişməyən ölkələrdə tətbiq olunur.
- Heç bir yeni rayon yaradılmır, mövcud inzibati – ərazi bölgüsündən istifadə edilir.
- Həm iqtisadi, həm də sosial siyasi şərait yetişməyən ölkələrdə tətbiq olunur
- Regional planlaşdırma üçün inzibati ərazi bölgüsünü dəyişdirmədən yeni rayonlar yaradılır.

64. İqtisadi rayonlaşmanın mahiyyəti

- Heç bir yeni rayon yaradılmır, mövcud inzibati – ərazi bölgüsündən istifadə edilir.
- Həm iqtisadi, həm də sosial siyasi şərait yetişməyən ölkələrdə tətbiq olunur.
- Rayonlaşmanın müəyyən bir növü kimi nə iqtisadi, nə də sosial siyasi şərait yetişməyən ölkələrdə tətbiq olunur.
- ✓ Şərti olaraq köhnə inzibati ərazi bölgüsünün ləğvi və onun regional inkişaf tələblərinə cavab verən yeni rayonlar şəbəkəsi ilə əvəz olunmasıdır
- Regional planlaşdırma üçün inzibati ərazi bölgüsünü dəyişdirmədən yeni rayonlar yaradılır

65. İnzibati rayonlaşmanın mahiyyəti

- ✓ Heç bir yeni rayon yaradılmır, mövcud inzibati – ərazi bölgüsündən istifadə edilir.
- Regional planlaşdırma üçün inzibati ərazi bölgüsünü dəyişdirmədən yeni rayonlar yaradılır
- Həm iqtisadi, həm də sosial siyasi şərait yetişməyən ölkələrdə tətbiq olunur.
- Rayonlaşmanın müəyyən bir növü kimi nə iqtisadi, nə də sosial siyasi şərait yetişməyən ölkələrdə tətbiq olunur.
- Şərti olaraq köhnə inzibati ərazi bölgüsünün ləğvi və onun regional inkişaf tələblərinə cavab verən yeni rayonlar şəbəkəsi ilə əvəz olunmasıdır

66. əksər dövlətlərdə rayonlaşma ölkənin ərazisini hansı rayonlara bölgüsü ilə eyniləşdirilir?

- ✓ bir - birini inkar edən iki rayona

- yalnız inkişaf etmiş rayonları nəzərdə tutur
- yalnız depresiv rayonları nəzərdə tutur
- eyni inkişaf etmiş iki rayona
- bir birinə oxşar olan iki rayona

67. Regional təhlilin təkmilləşdirilməsi ilə bağlı olaraq aparılan tədqiqatlara xarakterikdir:

- ✓ Rayonun əməyin ərazi üzrə bölgüsündəki yerinin axtarılması
- Rayonun əməyin sahə bölgüsündəki yerinin axtarılması
- Rayonun əməyin ölkə miqyasında yerinin axtarılması
- Rayonun əməyin beynəlxalq miqyasda yerinin axtarılması.
- Rayonun əməyin əhali üzrə bölgüsündəki yerinin axtarılması

68. Böyük Britaniyada iqtisadi rayonları hansı qrupda birləşdirmək olar?

- ✓ 1;2;3
- 1.Daha sürətlə inkişaf edən iqtisadi rayonlar
- 2. Depresiv rayonlar
- 3. İqtisadi inkişaf səviyyəsinə görə aralıq mövqe tutan rayonlar
- Birləşdirilmir

69. Selektiv siyasəti neçə alt növə bölmək olar?

- 4
- ✓ 2
- 6
- 3
- 5

70. Regional idarəetmənin beşinci mərhələsi əhatə edir:

- XIX əsrin 70-ci illərindən
- ✓ XX əsrin sonlarından başlayaraq
- XIX əsrin ortalarından başlayaraq
- XIX əsrin 60-70-ci illəri
- XX əsrin 40-50-ci illəri

71. Almaniya Federativ Respublikasında inzibati bölgü necə həyata keçirilir?

- 1.zona
- 2.dövlət dairələri
- 3.dairələr
4. əyalətlər
5. prefekturalar

- 1;4
- 4;5
- ✓ 1;2;3
- 3;4
- 2;4

72. Regional planlaşdırma üçün əğırlıq mərkəzi :

- ✓ Rayonun iqtisadiyyatının idarə edilməsi
- Rayonun ictimai münasibətlərinin idarə edilməsi
- Rayonun siyasi əlaqələrinin idarə edilməsi
- Rayonun sosial münasibətlərinin idarə edilməsi
- Rayonun demoqrafik siyasətinin idarə edilməsi

73. Dayanaqlılıq regionun inkişafında mahiyyəti?

- ✓ tarazlıq və sosial meyl rejimində ərazi potensialının təkrar istehsalı şərtlərinin uzun müddət saxlanmasıdır;

- səhiyyə, təhsil, mənzil tikintisi, nəqliyyat və rabitənin inkişafı üçün maliyyə vəsaitlərinin ayrılmasını
- ictimai xidmətlərin göstərilməsi; sosial baxımdan zəif əhali təbəqəsinin müdafiəsi və təminatı; təbiətin qorunması və ekoloji təhlükəsizliyin təmini;
- istiqamətləndirici, koordinasiyaedici, stimullaşdırıcı, nəzarətedici, sosial və s. kimi funksiyaları nəzərdə tutulur;
- bazar mexanizmləri vasitəsilə fundamental elm və texnika sahəsində kəskin irəliləyişlərin qeyri-mümkünlüyü

74. Müəyyən edilmə prinsiplərinə görə dövlət idarəetmə regionları neçə qrupa bölünür

- 4
- ✓ 2
- 6
- 8
- 3

75. 1.İnzibati-ərazi regionları tərkibinə daxildir  
1.müstəqil dövlətlər  
2.inzibati vilayətlər və inzibati ölkələr  
3.inzibati ərazi vahidləri  
4.müstəqil dövlətdaxili milli regionlar

- heç biri
- 1,4
- 1,2
- 3,4
- ✓ 2,3

76. 1.Milli-dövlət regionları tərkibinə daxildir  
1.müstəqil dövlətlər  
2.inzibati vilayətlər və inzibati ölkələr  
3.inzibati ərazi vahidləri  
4.müstəqil dövlətdaxili milli regionlar

- heç biri
- ✓ 1,4
- 1,2
- 3,4
- 2,3

77. Hansı regional siyasət lokomotiv rolunu oynayan müəyyən regionların investisiya axınını təmin etməyə imkan verir?

- ✓ Təzimlənən
- Tarazlaşdırılmış
- qütbləşdirilmiş
- inzibati
- selektiv

78. Regional inkişafın sürətlənməsinə istiqamətlənmənin mənbəyi aşağıdakılardan hansıdır?

- sadə və mürəkkəb
- əsas və köməkçi
- hamısı
- analiz və sintez
- ✓ daxili və xarici

79. Regional inkişaf siyasətiylə ümumi sosial-iqtisadi inkişaf siyasəti arasında hansı əlaqə mövcuddur

- A)ümumi sosial-iqtisadi inkişaf siyasəti, regional inkişaf siyasətinin daxili tərkib hissəsidir
- E)onlar fərqli istiqamətlərdə fəaliyyət göstərirlər
- D)onlar bir-birini tamamlamamalıdır
- ✓ regional inkişaf siyasəti, ümumi sosial-iqtisadi inkişaf siyasətin daxili tərkib hissəsidir
- B)onlar arasında heç bir əlaqə mövcud deyil

80. Regional inkişafın müvəffəqiyyətlə təmin olunmasının mühüm və ümumi şərti nədir
- ölkənin iqtisadi müstəqilliyinin təmin olunması
  - ölkədaxili və xarici zidiyyətlərin aradan qaldırılması
  - ✓ yerli şəraitə və beynəlxalq təcrübənin tələblərinə cavab verən regional inkişaf siyasəti
  - yalnız beynəlxalq təcrübənin tələblərinə cavab verən regional inkişaf
  - yalnız yerli şəraitə cavab verən regional inkişaf siyasəti
81. 1. Planlaşdırma və proqram məqsədli istifadə üçün müvəqqəti müəyyənləşdirilmiş problem regionlara aid olan xüsusiyyətləri seçin  
1. İşsizlik geniş yayılmış ərazilər  
2. Azad iqtisadi zonalar  
3. İdarəetmə aparatı ilə rəsmiləşdirilməmiş ərazilər  
4. Sərhədləri şərti qəbul edilmiş ərazilər  
5. İnkişafına xüsusi diqqət yetirmək üçün seçilmiş ərazilər
- 1,4,5
  - 3,4,5
  - 3,4,5
  - ✓ 1,2,5
  - 1,2,3
82. Bazar iqtisadiyyatına keçən bir sıra ölkələr regional inkişafı sürətləndirmək üçün hansı tədbirləri həyata keçirirlər?
- gəlirlərin formalaşmasında effektiv sosial siyasətin yeridilməsi
  - ✓ sərbəst iqtisadi zonaların yaradılmasına meyl edirlər.
  - son illərdə ölkəmizdə bazar iqtisadiyyatının sosial təyinatının güclənməsi
  - gəlirlərin bölgüsündə effektiv sosial siyasətin yeridilməsi
  - davamlı inkişaf modelinə keçid zərurətindən irəli gələrək ekoloji tarazlığın təmin edilməsi
83. Dövlətin sosial-iqtisadi inkişaf siyasəti aşağıdakı hansı amillər kompleksini nəzərə almaqla müəyyən edilə bilər
- ✓ Daxili və xarici
  - Sosial və iqtisadi
  - Sosial və siyasi
  - Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş
  - Siyasi və iqtisadi
84. 1. Dövlətin sosial-iqtisadi inkişaf siyasəti aşağıdakı hansı istiqamətlərdə hazırlanmış  
1. Maliyyə, pul-kredit siyasəti  
2. Daxili iqtisadi siyasət, siyasi-iqtisadi siyasət  
3. Daxili iqtisadi siyasət, struktur siyasət  
4. Vergi siyasəti, ekoloji siyasət  
5. Sosial siyasət, aqrar siyasət
- 3,4,5
  - 2,3,4
  - ✓ 1,4,5
  - 2,4,5
  - 1,2,3
85. 2004-cü ildə Azərbaycan Respublikasının ərazisi neçə iqtisadi rayona bölündü bölündü?
- 13
  - 15
  - ✓ 10
  - 8
  - 12
86. Azərbaycanın əraziusinə görə ən iri iqtisadi rayonu
- Abşeron
  - Yuxarı Qarabağ

- ✓ Aran
- Lənkəran
- Dağlıq Şirvan

87. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı nın təsdiqinə dair sərəncam :

- ✓ 11 fevral 2004-cü il
- 18 yanvar 2006-cı il
- 29 dekabr 2007-ci il
- 19 may 2009-cu il
- 28 mart 2009-cu il

88. Regionların gələcək inkişaf istiqamətlərini müəyyən edərkən onları hansı qrupa bölmək lazımdır?

1. sürətlə inkişaf edən iqtisadi rayonlar;
2. depressiv iqtisadi rayonlar;
3. iqtisadi inkişaf səviyyəsinə görə aralıq mövqe tutan rayonlar;
4. fəlakət rayonlar
5. hegemon rayonlar

- 1; 5
- 2; 5
- ✓ 1; 2; 3
- 2 ;4
- 3 ;5

89. Azərbaycan Respublikasının regional siyasətini işləyib hazırlayan zaman nəzərə alınmalıdır:

- Ekstremal şəraitdə olan ərazilərdə əhalinin əmək vərdişlərini, tarixi və etnik adət-ənənələrini nəzərə alaraq əvvəllər mövcud olmuş istehsal sahələrini bərpa etmək
- ✓ Hamısı
- Azərbaycanın müxtəlif ərazilərində aşkarlanmış faydalı qazıntıların mənimsənilməsində dövlət əhəmiyyəti
- Respublikanın «problem» rayonlarının və ekstremal şəraitdə olan ərazilərin təsərrüfat dövriyyəsinə cəlb etmək
- Ekstremal şəraitdə olan ərazilərdə istehsalı stimullaşdırmaq

90. Regionların inkişafının dövlət tənzimlənməsi neçə istiqamətlər üzrə həyata keçirilir?

- ✓ 6
- 3
- 4
- 7
- 8

91. Regionlararası məskunlaşmaya aiddir

- sosial təyinatlı bazar təsərrüfatı kimi xarakterizə olunur
- düzgün cavab yoxdur
- regionların sosial-iqtisadi inkişaf şəraitinin bərabərləşdirilməsi
- ✓ mədəni-məişət və sosial-mədəni gedişlər təsadüfi xarakter daşıyır
- sosial problemlərin həllini tamamilə öz üzərinə götürür

92. Regional məskunlaşmaya aiddir:

- sosial təyinatlı bazar təsərrüfatı kimi xarakterizə olunur
- sosial problemlərin həllini tamamilə öz üzərinə götürür
- düzgün cavab yoxdur
- regionların sosial-iqtisadi inkişaf şəraitinin bərabərləşdirilməsi
- ✓ istehsal və informasiya əlaqələri üstünlük təşkil edir;

93. Lokal məskunlaşmaya aiddir:

- ✓ sakinləşmə sisteminin ümumi ierarxiyasında aşağı pillədir;

- düzgün cavab yoxdur
- regionların sosial-iqtisadi inkişaf şəraitinin bərabərləşdirilməsi
- sosial problemlərin həllini tamamilə öz üzərinə götürür
- sosial təyinatlı bazar təsərrüfatı kimi xarakterizə olunur

**94.** ərazi miqyasından və əhaliyə xidmətin dolğunluğundan asılı olaraq məskunlaşma sistemlərini neçə hissəyə ayrılır?

- ✓ 3
- 7
  - 6
  - 5
  - 4

**95.** Məskunlaşma sisteminin formalaşmasının neçə mərhələsi var?

- 4
  - 7
  - 5
  - 6
- ✓ 3

**96.** Regional analitik tədqiqatlar proqnoza sisteminə daxil olan mühüm məsələlərdən biri

- ✓ məskunlaşma
- hec biri
  - enerji
  - maşınqayırma
  - xammal

**97.** İstehsal SAK-ların müasir strukturunu belə təsəvvür etmək olar:

- Metallurgiya
  - Sənaye kompleksləri
- ✓ Hamısı
- Meşəkimya
  - Maşınqayırma

**98.** EİD-lər neçə kateqoriyaya bölünür?

- 5
  - 6
  - 4
  - 7
- ✓ 3

**99.** Təsərrüfat sistemində SAK-ların ikinci qrupuna daxildir?

- aqrar-sənaye
  - mədəniyyət-səhiyyə
- ✓ yanacaq
- məişət təsərrüfatı
  - mənzil-kommunal

**100.** Təsərrüfat sistemində SAK-ların birinci qrupuna daxildir?

- yanacaq
  - meşəkimya
  - metallurgiya
  - enerji
- ✓ müdafiə və ətraf mühitin mühafizəsi

- 101.** Regionların inkişafı iqtisadi tənzimləmə üzrə həyata keçirilməlidir:
- ✓ tarazlı iqtisadi artıma nail olmaq, regionlar arasında olan iqtisadi fərqlərin aradan qaldırılması nəzərdə tutulur.
  - idxal yönümlü məhsulların istehsal edilməsinə imkan verilməsi nəzərdə tutulur.
  - ixrac yönümlü məhsulların istehsal edilməsinə imkan verilməs nəzərdə tutulur.
  - sosial- iqtisadi rifahının yaxşılaşdırılmasının dövlət tərəfindən tənzimlənməsi zəruridir.
  - ətraf mühitin, havanın çirklənməsinin qarşısını almaq, təbii sərvətlərdən uyğun şəkildə istifadə etmək, fauna və floranın qorunması vacib məsələlərdən biridir. milli azlıqların kompakt yaşadığı ərazilərdə millətlərarası münasibətlərin harmonik inkişafını təmin etməkdir.
- 102.** Ölkənin təsərrüfat kompleksi səviyyəsində sahələrarası kompleks özündə nəyi birləşdirir?
- İş-təhsalın ümumi məqsədlərində birləşmiş sahələri
  - Hec biri
  - İstehsalat və onlarla bağlı birliklərin integrasiyası sistemlərini
  - ✓ Hamısı
  - İstehsalat və onlarla bağlı təşkilatların integrasiyası sistemlərini
- 103.** Regionların inkişafının dövlət tənzimlənməsi hansı istiqamətlər üzrə həyata keçirilir?
- Sosial tənzimləmə
  - Struktur tənzimləmə
  - ✓ Demografik tənzimləmə
  - Elmi tənzimləmə
  - Daxili tənzimləmə
- 104.** Azərbaycan Respublikasının planlı rayonlaşdırılması nə vaxtdan başlanıb?
- XX əsrin II yarısı
  - hec biri
  - XIX əsrin II yarısı
  - XX əsrin əvvəli
  - ✓ XIX əsrin I yarısı
- 105.** Məskunlaşma sisteminə hansı mövqedən baxmaq olar?
1. vahid məskunlaşma sisteminin ərazi hissəsi kimi;  
2. müvafiq səviyyədə ərazi ictimai sisteminin alt sistemi kimi;  
3. əhalini ictimai nemətlərlə təmin etmək
- 2,3
  - hec biri
  - 1,2
  - ✓ hamsısı
  - 1,3
- 106.** ərazi miqyasından və əhaliyə xidmətin dolğunluğundan asılı olaraq məskunlaşma sistemlərini hansı hissəyə ayırılır? 1.lokal  
2.region  
3.regionlararası  
4.sahəvi
- 1,2,3
  - 3,4
  - ✓ 2,4
  - 1,4
  - 2,3,4
- 107.** Məskunlaşma sisteminin formalaşmasının hansı mərhələsi var?
- Orta və iri şəhərlərin ətrafına qruplarla sakinləşmə formasıdır
  - Bir-birilə qarşılıqlı fəaliyyətə girərək qrup halında məskunlaşma sistemi genişlənir
  - Vilayətlərarası məskunlaşma sisteminin formalaşması xarakterikdir
  - ✓ Hamısı

- Hec biri
108. Məskunlaşma sisteminin formalaşması ilə əlaqədar problemlərin həlli hansıdır?  
1.əhalinin həyat tərzinin yaxşılaşdırılması  
2.əhalinin həyat tərzinin səviyyəsinin yüksəldilməsinin  
3.Mühüm sosial vəzifədir
- Hec biri
  - 1,3
  - 1,2
  - ✓ Hamısı
  - 2,3
109. Regionların inkişafının xarici tənzimləmə üzrə həyata keçirilməlidir:
- tarazlı iqtisadi artıma nail olmaq,regionlar arasında olan iqtisadi fərqlərin aradan qaldırılması nəzərdə tutulur
  - Ətraf mühitin, havanın çirklənməsinin qarşısını almaq, təbii sərvətlərdən uyğun şəkildə istifadə etmək, fauna və floranın qorunması vacib məsələlərdən biridir.
  - ✓ ixrac yönümlü məhsulların istehsal edilməsinə imkan verilməs nəzərdə tutulur.
  - sosial- iqtisadi rifahının yaxşılaşdırılmasının dövlət tərəfindən tənzimlənməsi zəruridir
  - Milli azlıqların kompakt yaşadığı ərazilərdə millətlərarası münasibətlərin harmonik inkişafını təmin etməkdir.
110. Regionların inkişafının demoqrafik tənzimləmə üzrə həyata keçirilməlidir:
- tarazlı iqtisadi artıma nail olmaq,regionlar arasında olan iqtisadi fərqlərin aradan qaldırılması nəzərdə tutulur.
  - Milli azlıqların kompakt yaşadığı ərazilərdə millətlərarası münasibətlərin harmonik inkişafını təmin etməkdir.
  - ixrac yönümlü məhsulların istehsal edilməsinə imkan verilməs nəzərdə tutulur
  - ✓ sosial- iqtisadi rifahının yaxşılaşdırılmasının dövlət tərəfindən tənzimlənməsi zəruridir.
  - ətraf mühitin, havanın çirklənməsinin qarşısını almaq, təbii sərvətlərdən uyğun şəkildə istifadə etmək, fauna və floranın qorunması vacib məsələlərdən biridir.
111. Məskunlaşma sisteminin vilayətlərarası məskunlaşma sisteminin formalaşması xarakterikdir: Bura aiddir?  
a)şəhərin inzibati dərəcəsiəndən asılı olaraq inzibati idarə əlaqələri həyata keçirilir  
b)elmi və mədəni-məişət potensialı inkişaf etmiş ən iri şəhərlər ətrafında toplanır  
c)kənd əhalisinin sosial müdafiəsi proqramlarının hazırlanıb həyata keçirilməsi
- ✓ a,b
  - hamısı
  - hec biri
  - b,c
  - a,c
112. Regionların inkişafının idarəetmə tənzimləməsi üzrə həyata keçirilməlidir:
- tarazlı iqtisadi artıma nail olmaq,regionlar arasında olan iqtisadi fərqlərin aradan qaldırılması nəzərdə tutulur.
  - ✓ əhalinin yaşaması üçün qurulması, insanların öz hüquqlarından tam istifadə etməsi nəzərdə tutulur
  - sosial- iqtisadi rifahının yaxşılaşdırılmasının dövlət tərəfindən tənzimlənməsi zəruridir.
  - milli azlıqların kompakt yaşadığı ərazilərdə millətlərarası münasibətlərin harmonik inkişafını təmin etməkdir.
  - ətraf mühitin, havanın çirklənməsinin qarşısını almaq, təbii sərvətlərdən uyğun şəkildə istifadə etmək, fauna və floranın qorunması vacib məsələlərdən biridir.
113. Məntiqi terminal komplekslərin yaradılmasına aiddir
- məşğulların optimal səviyyəsinin saxlanması. İşsizliyin və ondan yaranan xərclərin minimallaşdırılması
  - hec biri
  - ✓ regionda yük dövriyyəsinin jəlbəedijiliyini yüksəltmək, giriş-çıxışı və nəqliyyat axını artırmaq;
  - millətin rifah halının və sosial inkişafının yüksəlməsinə xidmət edən sabit iqtisadi artımın təmin edilməsi
  - ölkənin iqtisadi sisteminin, institutlarının məsuldarlığının və çevikliyinin yüksəldilməsi məqsədilə bu iqtisadi sistemin səmərəli şəkildə yenidən qurulması
114. Məskunlaşma sisteminin formalaşmasının üçüncü mərhələsi hansıdır?

- dövlət sahibkarlığı, müəssisələrinin idarə edilməsi
- inflyasiya və məşğulluğun səviyyəsinə nəzarət etmək
- hec biri
- milli məhsulun strukturunu dəyişmək məqsədi ilə resursların yenidən bölgüsü
- ✓ vilayətlərarası məskunlaşma sisteminin formalaşması xarakterikdir

**115.** Məskunlaşma sisteminin formalaşmasının ikinci mərhələsi hansıdır?

- dövlət sahibkarlığı, müəssisələrinin idarə edilməsi;
- milli məhsulun strukturunu dəyişmək məqsədi ilə resursların yenidən bölgüsü
- ✓ bir-birilə qarşılıqlı fəaliyyətə girərək qrup halında məskunlaşma sistemi genişlənir
- inflyasiya və məşğulluğun səviyyəsinə nəzarət etmək
- hec biri

**116.** Məskunlaşma sisteminin formalaşmasının birinci mərhələsi hansıdır?

- hec biri
- inflyasiya və məşğulluğun səviyyəsinə nəzarət etmək
- ✓ orta və iri şəhərlərin ətrafına qruplarla sakinləşmə formasıdır
- dövlət sahibkarlığı, müəssisələrinin idarə edilməsi
- milli məhsulun strukturunu dəyişmək məqsədi ilə resursların yenidən bölgüsü;

**117.** Müəssisələr aşağıdakı əlamətlərə görə qruplaşdırırlar:

- fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaq
- ✓ xalq təsərrüfatının sahələrinə görə;
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına
- iqtisadi artımın maksimum olmasına
- hec biri

**118.** Müəssisə haqqında qanun nə vaxt qəbul olunub?

- 20 may 1991
- 30 dekabr 1991
- ✓ 1 iyul 1994-cü il
- 19 yanvar 1991
- 29 mart 1992

**119.** ərazi inkişafının dövlət tənzimlənməsi strukturunu əmələ gətirən konkret tədbirlər:

- Aşkar və qapalı
- ✓ Hamısı
- Hec biri
- Ümumi və selektiv
- Birbaşa və dolay

**120.** İdeoloji dominantlar aiddir:

- hamısı
- verifikasiyalılıq,
- ✓ sosiallaşma
- rəqabət qabiliyyətlilik
- səmərəlilik

**121.** Regional bərabərləşdirmə də əsas nədir?

- ✓ əhali və büdcə «bərabərləşdirilməsi
- gəlir və sərvətlərin yenidən bölgüsü
- hec biri
- rəqabətin qorunub saxlanması

- ictimai mühitin və hüquqi bazanın təmin edilməsi

**122.** İdarəetmənin təşkilati-inzibati metodları çox geniş olub hansı səviyyələrdə istifadə olunur

- mərkəzi hökumət
- ✓ hamısı
- əyalət
- region
- ştatlar

**123.** Təşkilati-inzibati metod nəyə söykənir  
1.Rəhbərin qanunla möhkəmlənmiş hakimiyyətinə  
2.Hüququna  
3.Məsuliyyətə  
4.Insan əməyinin nəticələrinə  
5.Sosial-psixoloji mühitə

- 1,4,5
- ✓ 1,2,3
- 2,3,5
- 2,3,4
- 2,4,5

**124.** Təşkilati-inzibati metod nəyə əsaslanır

- Dolayı göstərişlərə
- Hamısı
- Heç biri
- Normativ göstərişlərə
- ✓ Direktiv göstərişlərə

**125.** Dövlət tənzimlənməsinin perspektiv metodlarına bir və ya bir neçə sahənin kompleks tədbirlərinə hansı siyasət aid edilir?

- hamısı
- ✓ targetləşdirmə siyasəti
- iqtisadi siyasət
- ekoloji siyasət
- sosial siyasət

**126.** Təşkil olunma xüsusiyyətlərinə görə təşkilati-inzibati metod neçə formada tətbiq olunur

- 2
- 5
- 4
- ✓ 3
- 6

**127.** Fövqəladə proqramlar

- Orta müddətli olub 3-5 il müddətinə tərtib olunur
- Uzun müddətli olub 5-8 il müddətinə tərtib olunur
- Qısa müddətli olub 3-5 il müddətinə tərtib olunur
- Orta müddətli olub 10 il müddətinə tərtib olunur
- ✓ Qısa müddətli olub 1-2 il müddətinə tərtib olunur

**128.** Adi proqramlar

- Orta müddətli olub 10 il müddətinə tərtib olunur
- Qısa müddətli olub 3-5 il müddətinə tərtib olunur
- ✓ Orta müddətli olub 3-5 il müddətinə tərtib olunur
- Uzun müddətli olub 5-8 il müddətinə tərtib olunur

- Qısa müddətli olub 1-2 il müddətinə tərtib olunur

**129.** Dövlətin məqsədli proqramları işləyib hazırlamasında başlıca məqsədi nədir

- əhalinin həyat səviyyəsini yüksətmək
- vergilərin vaxtında verilməsinin təmini
- maliyyə vəziyyətinin qayadaya salınması
- proqnoz və indikativ planların tamamlanması
- ✓ regional tənzimləmə və idarəetmənin səmərəliliyini artırma

**130.** Dövlətin qarşılıqlı təsir formaları hansılardır?

- ölkənin aparıcı iqtisadi potensialının inkişafını və saxlanmasını təmin edən obyektlər
- Hamısı
- Hec biri
- iqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən təsərrüfatçılıq şəraiti
- ✓ regionların maliyyə müstəqilliyinin artması ilə investisiya resurslarının region bazarlarının formalaşması baş verir

**131.** Müəssisə kapitilində dövlətin payının idarə olunması üçün hansı forma tətbiq olunur?

- Start
- ✓ Hamısı
- Konsensiya edilməsi (imtiyaz)
- Dövlət və bələdiyyə əmlakının müəssisənin əmək kollektivinə, fiziki və hüquqi şəxslərə icarəyə verilməsi
- Dövlət və bələdiyyə müəssisələrinin əmlakının əmək kollektivlərinin təsərrüfatına tamamilə və operativ idarə olunmasına verilməsi

**132.** ərazi inkişafının tənzimlənməsi necə həyata keçirilir?

- ✓ obyektiv səbəblər üzündən inkişaf rejimində fəaliyyət göstərə bilməyən ərazilərin inkişafına stimül vermək;
- hec biri
- dövlətin maddi ehtiyatlarının yaradılması və saxlanması;
- ölkənin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin təmin edilməsi;
- İqtisadiyyatın inkişafını məqsədlərinin təyin edilməsi

**133.** ərazi inkişafının tənzimlənməsi necə həyata keçirilir?

1.Lokal  
2.Regional  
3.Ümumdövlət

- 1,3
- Hec biri
- 1,2
- ✓ Hamısı
- 2,3

**134.** Regionların vəziyyətinin özünəməxsus qiymətini almaq üçün nə tələb olunur?

- Bütün əhali qruplarının həyat səviyyəsi və onun keyfiyyəti
- Ərazinin maliyyə vəziyyəti, böhran, fəvqəladə və başqa oxşar vəziyyətlər
- ✓ Hamısı
- Onun təbii resurs potensialı
- Ərazinin iqtisadi potensialının bütün tərkib elementləri

**135.** Bazar iqtisadiyyatı şəraitində regionun inkişafı üçün nədən istifadə olunur?

- ictimai mühitin və hüquqi bazanın təmin edilməsi
- rəqabətin qorunub saxlanması;
- hec biri
- ✓ regional «bərabərləşdirmə
- gəlir və sərvətlərin yenidən bölüşü;

136. Balanslılıq regionun inkişafında mahiyyəti?
- ✓ hər bir regionun potensialının tərkib elementlərinin müəyyən nisbətində saxlanmasıdır;
  - səhiyyə, təhsil, mənzil tikintisi, nəqliyyat və rabitənin inkişafı üçün maliyyə vəsaitlərinin ayrılmasını
  - ictimai xidmətlərin göstərilməsi; sosial baxımdan zəif əhali təbəqəsinin müdafiəsi və təminatı; təbiətin qorunması və ekoloji təhlükəsizliyin təmini
  - istiqamətləndirici, koordinasiyaedici, stimullaşdırıcı, nəzarətedici, sosial və s. kimi funksiyaları nəzərdə tutulur;
  - bazar mexanizmləri vasitəsilə fundamental elm və texnika sahəsində kəskin irəliləyişlərin qeyri-mümkünlüyü:
137. Təşkil olunma xüsusiyyətlərinə görə təşkilati-inzibati metod formaları hansılardır
- Məcburi tabelilik, passiv, əsaslandırılmış
  - Məcburi tabelilik, razılaşdırma, təklif, arzu
  - passiv, məcburetmə, tabelilik
  - ✓ məcburetmə, razılaşdırma, təklif, arzu
  - əsaslandırılmış, məcburetmə, razılaşdırma
138. Dövlətin qarşılıqlı təsir formaları hansılardır?
- ✓ region və dövlət ehtiyaclarını təmin etmək məqsədilə məhsulun tədarükünə dair müəssisələrlə müqavilələrin bağlanması
  - Hamısı
  - iqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən təsərrüfatçılıq şəraiti
  - Hec biri
  - ölkənin aparıcı iqtisadi potensialının inkişafını və saxlanmasını təmin edən obyektlər
139. Müəssisənin təşkilati-hüquqi modelin məzmununu hansı blok əhatə edir?
- Əmlakın idarə edilməsi formasını özündə birləşdirən təşkilati-hüquqi blok
  - ✓ Hamısı
  - Müəssisənin ixtisaslaşmasını, onun strukturunu və istehsalın investisiyalaşdırılmasını özündə birləşdirən təşkilat-istehsalat bloku
  - Hec biri
  - Kəmiyyəti kumulyativ sosial-iqtisadi səmərə ilə müəyyən edilən göstəricilər bloku
140. İdarəetmə təcrübəsində inzibati təsir metodları bir qayda olaraq tabeliyyın hansı tipləri ilə əlaqədardır
- əsaslandırılmış, məcburetmə, razılaşdırma
  - passiv, məcburetmə, tabelilik
  - Məcburi tabelilik, razılaşdırma, təklif, arzu
  - məcburetmə, razılaşdırma, təklif, arzu
  - ✓ Məcburi tabelilik, passiv, əsaslandırılmış
141. Hansı məsələlər ərazi inkişafın dövlət tənzimlənməsinə şərait yaradar?
1. Region statusunu müəyyən etmək lazımdır
  2. Qurumlar da öz təşkilati-hüquqi modelini eynilə Azərbaycan Respublikası ilə onun subyektlərinin münasibətləri şəklində qurmalıdır
  3. Ölkə daxilində siyasi, sosial, maliyyə-kredit, büdcə, vergi, milli, və başqa münasibətlər sistemi miqyasında həyata keçirilməlidir
- 1,2
  - Hec biri
  - 2,3
  - 1,3
  - ✓ Hamısı
142. əhali və büdcə bərabərləşdirilməsi necə həyata keçirilir?
1. sosial xidmətlərin ödənilməsi müəyyən qədər əhalinin üzərinə qoyulur;
  2. əhalinin gəlirlərinin müəyyən hissəsini büdcə hesabına həyata keçirillir;
  3. ictimai mühitin və hüquqi bazanın təmin edilməsi;
- hamısı
  - 2,3
  - 1,3
  - hec biri

✓ 1,2

143. Yerli icra hakimiyyəti orqanları hansı alt orqanları yaradır:

- qanunverici, icraedici
  - qanunverici, məhkəmə
  - düzgün cavab yoxdur
  - qanunverici
- ✓ icraedici, sərəncamverici

144. Bələdiyyələrin ölkə iqtisadiyyatında önəmli rol oynaması zəruri edir:

- mövcud qanunlara riayət edilməsini
  - qanunların yaradılmasını
  - orqanların yaradılmasını
  - cərimələrin həyata keçirilməsini
- ✓ qanunları

145. Milli Məclis hər il iki sessiya toğılır, bunlar hansı fəsillərdə təsadüf edir?

- yaz, yay
  - yay, payız
- ✓ yaz, payız
- payız, qış
  - yay, qış

Regional siyasətin həyata keçirilməsinin institusional mexanizmini təşkil edir.

146. 1. qanunverici  
2. məhkəmə  
3. cari planlaşdırılmış  
4. icraedici  
5. indikativ  
6. strateji

- 1,2,4
  - 3,5,6
  - 3,6
- ✓ 1,4
- 5,6

147. Dövlət regional siyasəti işləyib hazırlayarkən neşə prinsipi nəzərə alınmalıdır?

- 3
  - 5
  - 2
- ✓ 7
- 6

Ekoloji məqsədlərə çatmaq üçün ARDNŞ hansı tədbirlərin görülməsini vacib sayır?

148. 1. təşkilati  
2. mərkəzi  
3. texniki  
4. texnoloji  
5. mərkəzləşmiş

- 1,3,5
  - 3,4,5
  - 2,3,4
  - 2,4,5
- ✓ 1,3,4

- Geoplanlaşdırmanın nəzəri hissəsi adlanan ekistika hansı amilləri nəzərə alır?
149. 1.təbii  
2.iqtisadi  
3.mühəndis  
4.sosial  
5.texniki
- 1,3,5
  - 2,4
  - 1,2,3,4
  - ✓ 1,2,3,5
  - 1,2,3,4,5
150. Dövlətin regional siyasətinin neçə məqsəd üzrə fəaliyyət göstərir?
- 4
  - ✓ 3
  - 6
  - 2
  - 5
151. Ümumi-strateji baxımdan regional siyasətdə ölkə regionlarının inkişafında nəyi təmin etmək məqsəd kimi qarşıya qoyulur
- ✓ Səmərəlilik və ədalətlik
  - Yüksəliş və səmərəlilik
  - Konkretlik və Sabitlik
  - Ədalətlik və sabitlik
  - Səmərəlilik və konkretlik
152. Regional siyasətin məqsədlərinə daxildir
- Xüsusi-strateji və praktiki məqsədlər
  - Xüsusi-strateji və konkret məqsədlər
  - Ümumi-strateji və praktiki məqsədlər
  - Xüsusi-strateji və konkret-praktiki məqsədlər
  - ✓ Ümumi-strateji və konkret-praktiki məqsədlər
153. Regional siyasətin məqsəd və vəzifələrini fərqləndirilməsinin səbəbi nədir
- Regionların İnkişaf səviyyəsi
  - Regionların datahsil səviyyəsi
  - Məqsəd və vəzifələr standart qəbul edilmişdir
  - ✓ Müxtəlif regionların müxtəlif vəzifələri
  - Regionların Siyasi vəziyyəti
154. Sosial siyasət neçə yolla reallaşır?
- ✓ 2
  - 6
  - 5
  - 3
  - 4
- Dövlətin sosial siyasəti necə reallaşır?
155. 1.sosial-iqtisadi inkişafın sürətlənməsinin güclü vasitəsi  
2.əhalinin əmək fəallığının yüksəldilməsi  
3.məşğulluğun yüksəldilməsi  
4.əmək fəallığının yüksəldilməsi
- ✓ 1,2,4
  - 1,2,3,4
  - 1,2,3

- 1,2,3
- 2,3,4

**156.** Regional inkişaf məsələlərində Azərbaycan daha çox hansı metodlara üstünlük verməlidir?

- birbaşa
- sabit
- ✓ dolay
- qeyri-sabit
- tənzimləyici

İqtisadi siyasət üçün xarakterikdir:

**157.** 1.regional iqtisadi disproporsiyaların uyğunlaşdırılması  
2.ölkənin iqtisadi inkişafının ön planda tutulması  
3.dövlət maliyyə yardımlarının təsis olunması  
4.investorlara ödəmə müddətinin verilməsi

- 1,2,3,4
- 2,3
- 3,4
- 4
- ✓ 1

**158.** Regional siyasətin istiqamətləndirilməsi və nəzərdə tutulan strukturlaşma neçə yerə bölünür?

- 4
- 3
- 2
- 5
- ✓ 6

**159.** Regionun sosial-iqtisadi inkişafına dair indikativ plan neçə bölməsi var?

- 12
- 13
- 9
- 15
- ✓ 8

**160.** İndikativ planlaşdırmanın hansı prinsipi var?

- tədiyyə balansının saldosunun sıfır olmasına nail olmaqdır;
- fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır
- iqtisadi artımın maksimum olmasına nail olmaqdır;
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmaqdır
- ✓ idarəetmə qərarlarının yerinə yetirilməsində şəxsi və kollektiv maraqlarının stimullaşdırılması;

**161.** İndikativ planlaşdırmanın necə ümumi prinsipi var?

- 6
- 5
- ✓ 4
- 8
- 12

**162.** Regionun sosial-iqtisadi inkişafının strateji planının mühüm xarakteristikalarına daxildir:

- ✓ Hamısı
- Hec biri
- Plan regionun güclü və zəif tərəflərini ayırır və insanların həyat şəraitini yaxşılaşdırmaq
- Plan bütün regional qüvvələrin birgə səyi nəticəsində, qarşılıqlı partnyorluq fəaliyyəti nəticəsində yaranır

- Plan bu günlük və uzun müddətli dövrə qabağı görmə kombinasiyasıdır

**163.** Regional kompleks proqramların necə mərhələsi var?

- 8
- 7
- ✓ 4
- 6
- 5

**164.** Qarşıda qoyulan vəzifələrdən asılı olaraq ərazi proqramları neçə səviyyədə olur:

- 4
- 5
- 6
- 7
- ✓ 3

**165.** Dolayı metodlara aiddir:

- ✓ Hamısı
- Büdcənin formalaşması
- Sosial siyasət istiqamətli göstəriciləri
- Büdcənin istifadə edilməsi
- Planlaşdırma

**166.** Birbaşa metodlara aiddir

- Dövlət sektoru müəssisələrinin idarə edilməsi
- Sanksiyaların tətbiqi
- ✓ Hamısı
- Maliyyə yardımı
- Dövlət investisiyaları

**167.** İqtisadiyyatın dövlət tənzimlənməsinin metodları hansıdır?

- delta və normativ
- ✓ birbaşa və dolayı
- normativ və dolayı
- delta və birbaşa
- birbaşa və normativ

**168.** əhalinin iqtisadi fəaliyyətinin nəticələri hansı sahədə reallaşır?

- iqtisadi
- sosial-iqtisadi
- kənd təsərrüfatında
- sənayedə
- ✓ sosial

**169.** Sosial siyasət sosial sahədə nə vasitəsilə həyata keçirilir?

- proqnozlar
- müzakirələr
- ✓ proqramlar
- indikativ planlar
- təkliflər

**170.** Sosial siyasət problemləri hansı prinsipə görə həll etməyə çalışır?

- sosial bərabərlik
  - sosial siyasət prinsipləri
  - ✓ sosial ədalət
  - sosial mühit prinsiplərinə
  - sosial birlik
171. Sosial siyasət müasir mənada hansı problemləri həll etməyə istiqamətlənmişdir?  
1.müdafiə  
2.sosial bərabərlik  
3.sosial birlik  
4.səhləmlıq  
5.məşğulluq
- 1,2,3,4,5
  - 2,3
  - 4,5
  - 2,3,4,5
  - ✓ 1,4,5
172. İnvestisiyalar elə sahələrə yönləndirilməlidir ki,həmin sahələr regionun ... rolunu oynamalıdır:
- prioritet
  - müqayisə
  - siması
  - göstəricisi
  - ✓ lokomativ
173. Regional inkişafın ikinci mərhələsində hansı təhlildən istifadə edilir?
- FOB
  - ✓ SWOT
  - FCD
  - FCS
  - FAS
174. Regional inkişafın birinci mərhələsində:
- qeyri-hökumət təşkilatları öz tövsiyələrini verir
  - həmin regionun mövcud vəziyyətini özündə kompleks təhlil edən tkliflər hazırlanır
  - regionla bağlı metod və yanaşmalardan istifadə olunur
  - regionla əlaqədar dövlət təşkilatları öz iradlarını bildirməyi əsas hesab etməlidirlər
  - ✓ regional inkişafıla bağlı bütün irad və təkliflər nəzərə alınır
175. Regionların sosial-iqtisadi inkişafının səmərəli idarə edilməsinin əsas məqsədinin təcəssüm etdirir:  
1.dövlət maliyyə yardımlarının verilməsi  
2.əhəlinin həyat səviyyəsinin yüksəldilməsi  
3.kənd təsərrüfatının regionlarda nəzərə çarpacaq şəkildə inkişafı  
4.maliyyə resurslarının minimumlaşdırılması
- 1,3,4
  - 2,3,4
  - ✓ 2,4
  - 1,3
  - 1,2
176. Demografik siyasəti şərti oraq neçə qrupa ayrılır?
- 5
  - 4
  - 2
  - 6
  - ✓ 3

177. Regional siyasətin müasir mərhələsinin əsas üstün cəhətini göstərin
- Regional siyasətdə maliyyə bazarının rolunun artması
  - Regional problemlərin mikro səviyyədə həlli
  - ✓ Regional problemlərin makro səviyyədə həlli
  - Yalnız iqtisadi təsir metodundan istifadə
  - Yalnız sosial təsir metodlarından istifadə
178. Dövlətin regional siyasəti hansı məqsəd üzrə fəaliyyət göstərir?
- rəqabət mühiti şəraiti, tələb və təklif arasında dinamik tarazlıq, bazarda idxalçı və ixracının nisbi davranış azadlığından
  - ✓ regionların xarici bazara çıxış imkanlarının genişlənməsi; d)antitsiklik tənzimləmə, iqtisadi artımla gəlirlərin, məşğulluğun və xarici-iqtisadi tarazlığın təmin edilməsinə istiqamətlənmiş təkrar istehsalın tarazlı inkişaf konsepsiyası
  - inkişaf etmiş ölkələrdə geniş tətbiq olunan ixracın stimullaşdırılması hesabına iqtisadi artımın yüksəldilməsi konsepsiyası
  - Fəaliyyət göstərmir
  - ölkənin iqtisadiyyatının idxalından daha çox asılı olduğu, milli iqtisadiyyatın zəif rəqabət qabiliyyətinə malik olduğu ölkələrdə idxalı əvəzləyən tənzimləmə konsepsiyası
179. İqtisadi İnkişafın Gedişinə Regional İdarənin İşgüzar Aktivliyi tənzimləmək metoduna aiddir:
- ✓ İdarə Həmin Regionun İnkişafına Dair Qərarların Qəbul Edilməsində Sahibkarlarda Həvəsləndirici Dəlilləri Formalaşdırır
  - Beynəlxalq Əlaqələr Nə Qədər İntensiv Olarsa, Bir Qayda Olaraq Region İqtisadiyyatının İnkişafına Da Bir O Qədər Çox Təkan Olacaqdır
  - Hec Biri
  - Hamısı
  - Şəhərin İnkişafının İri Layihələrini Reallaşdıran Zamani Darə ilə Xüsusi Təşkilatların Məqsədyönlü Əməkdaşlığı Məqsədəuyğundur
180. Regionun sosial-iqtisadi inkişafının strateji planın hansı istiqamətləri müəyyən edilir?
- dövlət proqnozlarının, proqramlarının və planlarının işlənilib hazırlanması və tətbiqi.
  - dövlət sifarişləri və kontrakt sistemləri
  - ✓ regiona yeni istehsalın cəlb edilməsi
  - bank faizləri və vergi dərəcələri
  - dövlət sahibkarlığının inkişaf etdirilməsi və tətbiqi
181. Regionun sosial-iqtisadi inkişafının strateji planın hansı istiqamətləri müəyyən edilir?
- dövlət proqnozlarının, proqramlarının və planlarının işlənilib hazırlanması və tətbiqi
  - dövlət sifarişləri və kontrakt sistemləri
  - ✓ yeni yüksək maaşlı iş yerlərinin yaradılması;
  - bank faizləri və vergi dərəcələri
  - dövlət sahibkarlığının inkişaf etdirilməsi və tətbiqi.
182. Məqsəd bölməsinin tədbirləri hansı göstəriciləri əhatə edir?
- məqsədli
  - ✓ kəmiyyət və keyfiyyət
  - hec biri
  - keyfiyyət
  - müəyyən və qeyri müəyyən
183. Regional problemlərin həllinə yönəldilən ərazi kompleks proqramlarının hansı bölməsi var?
- ✓ icmal bölməsi
  - təsadüfi bölmə;
  - xüsusi bölmə
  - hamısı
  - ümumi bölmə

|      |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    |               |
|------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------|
| 184. | Regional problemlərin həllinə yönəldilən ərazi kompleks proqramlarının hansı bölməsi var?                                                                                                                                                                                                                                                                                                                                                          |               |
|      | <ul style="list-style-type: none"> <li>✓ məqsəd bölməsi</li> <li>• təsadüfi bölmə</li> <li>• xüsusi bölmə</li> <li>• hamısı</li> <li>• ümumi bölmə</li> </ul>                                                                                                                                                                                                                                                                                      |               |
| 185. | Yerli əhəmiyyətli proqramlara aiddir:                                                                                                                                                                                                                                                                                                                                                                                                              |               |
|      | <ul style="list-style-type: none"> <li>• ümumdövlət əhəmiyyətinə malik ən mühüm problemləri həll etmək üçün işlənilib hazırlanır.</li> <li>• hec biri</li> <li>• hamısı</li> <li>✓ inzibati rayonların daxili və xarici, yəni qonşu rayonlarla qarşılıqlı istehsal-istehlak, sosial və ekoloji məsələlər əks olunur</li> <li>• proqramlar inzibati və ərazi bölgələr üzrə – Naxçıvan MR və iqtisadi rayonları üzrə işlənilib hazırlanır</li> </ul> |               |
| 186. | Regional proqramlara aiddir:                                                                                                                                                                                                                                                                                                                                                                                                                       |               |
|      | <ul style="list-style-type: none"> <li>• ümumdövlət əhəmiyyətinə malik ən mühüm problemləri həll etmək üçün işlənilib hazırlanır.</li> <li>• hec biri</li> <li>• hamısı</li> <li>• inzibati rayonların daxili və xarici, yəni qonşu rayonlarla qarşılıqlı istehsal-istehlak, sosial və ekoloji məsələlər əks olunur</li> <li>✓ proqramlar inzibati və ərazi bölgələr üzrə – Naxçıvan MR və iqtisadi rayonları üzrə işlənilib hazırlanır</li> </ul> |               |
| 187. | <p>Qarşıda qoyulan vəzifələrdən asılı olaraq ərazi proqramları hansı səviyyədə olur:</p> <p>1.Xalq təsərrüfatı<br/>2.Region<br/>3.Yerli.</p> <ul style="list-style-type: none"> <li>• 1,2,</li> <li>• 1,3</li> <li>• 2,3</li> <li>• Hec biri</li> <li>✓ Hamısı</li> </ul>                                                                                                                                                                          |               |
| 188. | Dolayı metodlar büdcənin formalaşdırılması və istifadə edilməsinə aiddir:                                                                                                                                                                                                                                                                                                                                                                          |               |
|      | <ul style="list-style-type: none"> <li>• Vergi siyasətinin formalaşması</li> <li>✓ Hamısı</li> <li>• Bank ehtiyatı normalarının müəyyən edilməsi</li> <li>• Minimum əmək haqqının müəyyən edilməsi,</li> <li>• Amortizasiya siyasətinin formalaşması</li> </ul>                                                                                                                                                                                    |               |
| 189. | Dolayı metodlar planlaşdırma dedikdə nə nəzərdə tutulur?                                                                                                                                                                                                                                                                                                                                                                                           |               |
|      | <ul style="list-style-type: none"> <li>• Məqsədli proqramlaşdırma</li> <li>• Vergi sisteminin tənzimlənməsi</li> <li>• İndikativ planlaşdırma</li> <li>• Xarici kapitalın cəlb edilməsi;</li> <li>✓ Hamısı</li> </ul>                                                                                                                                                                                                                              |               |
| 190. | <p>əsas demoqrafik proseslərdir:</p> <p>2.yaşayış yeri<br/>3.ölüm<br/>4.mexaniki artım<br/>5.əhali sıxlığı<br/>6.doğum</p> <ul style="list-style-type: none"> <li>• 1,2,3,4</li> <li>• 2,4,6</li> <li>• 1,3,6</li> <li>• 1,2</li> </ul>                                                                                                                                                                                                            | 1.təbii artım |

✓ 1,4

191. Çoxuşaqlı analara müavinət,mənzil kirayəsinin azaldılması hansı siyasət növüdür?

- sosial
- inzibati hüquqi
- ✓ iqtisadi
- sosial-iqtisadi
- təbliat

192. Birbaşa tənzimləmə metodu deyil:

- qanunvericilik aktlarının qəbulu
- lisenziyaların verilməsi
- sifariş və kontraktların tətbiqi
- ✓ açıq bazarda əməliyyatlar
- sanksiya və qadağaların tətbiqi

193. Ölkənin İqtisadi İnkişaf meyarlarını aşağıdakı məqsədləri var?

- Müəyyən Və Qeyri-Müəyyən Məqsədlər
- ✓ Qısamüddətli Və Uzunmüddətli Məqsədlər
- Ortamüddətli Və Uzunmüddətli Məqsədlər
- İqtisadi Və Sosial Məqsədlər
- Düzgün Cavab Yoxdur

194. Dövlətin regional siyasəti hansı məqsəd üzrə fəaliyyət göstərir?

- antitsiklik tənzimləmə, iqtisadi artımla gəlirlərin, məşğulluğun və xarici-iqtisadi tarazlığın təmin edilməsinə istiqamətlənmiş təkrar istehsalın tarazlı inkişaf konsepsiyası
- inkişaf etmiş ölkələrdə geniş tətbiq olunan ixracın stimullaşdırılması hesabına iqtisadi artımın yüksəldilməsi konsepsiyası
- rəqabət mühiti şəraiti, tələb və təklif arasında dinamik tarazlıq, bazarda idxalçı və ixracının nisbi davranış azadlığından
- ölkənin iqtisadiyyatının idxalından daha çox asılı olduğu, milli iqtisadiyyatın zəif rəqabət qabiliyyətinə malik olduğu ölkələrdə idxalı əvəzləyən tənzimləmə konsepsiyası
- ✓ regionlararası və regiondaxili təsərrüfatlararası ziddiyyətlərin, uyğunsuzluqların aradan qaldırılması;

195. Regional siyasətin ən mühüm vasitəsi hansıdır

- Vergi siyasəti
- Sosial siyasət
- Aqrar siyasət
- ✓ Maliyyə
- Ekoloji siyasət

196. İqtisadi İnkişafın Gedişinə Regional İdarənin İşgüzar Aktivliyi İnkişaf etdirmək metoduna aiddir:

- İdarə Həmin Regionun İnkişafına Dair Qərarların Qəbul Edilməsində Sahibkarlarda Həvəsləndirici Dəlilləri Formalaşdırır
- Hamısı
- Hec Biri
- ✓ Beynəlxalq Əlaqələr Nə Qədər İntensiv Olarsa, Bir Qayda Olaraq Region İqtisadiyyatının İnkişafına Da Bir O Qədər Çox Təkan Olacaqdır.
- Şəhərin İnkişafının İri Layihələrini Reallaşdıran Zamani Darə İlə Xüsusi Təşkilatların Məqsədyönlü Əməkdaşlığı Məqsədəuyğundur

197. Region səviyyəsində sosial-iqtisadi inkişaf göstəricisi hansıdır?

- Cari Qiymətlərdə Səmərəliliyi
- ✓ Ətraf Mühitin Vəziyyəti;
- Xalis Diskontlaşdırılmış Gəlir
- Daxili Gəlir Norması
- Faktiki Qiymətlərdə Səmərəlilik

198. Aktiv regional siyasət yeridən əksər İEO-in region miqyaslı konkret vəzifələri hansılardır  
1.Problemlı ərazilərin mənimsənilməsi  
2.Regionlar arasında kəskin fərqlərin yaranması  
3.Urbanizasiya səviyyəsinin nizamlanması  
4.Yeni sənaye müəssisələrinin səmərəli yerləşməsi  
5.Urbanizasiya səviyyəsinin artırılması
- 1,4,5
  - ✓ 1,3,4
  - 1,2,3
  - 2,4,5
  - 2,3,4
199. Ölkənin sosial və iqtisadi tərəqqisini təmin edən kəmiyyətdə və keyfiyyətdə əmək resurslarının məhdudlaşdırılmasıdır:
- demoqrafik siyasətin amili
  - demoqrafik siyasətin əsas şərti
  - demoqrafik siyasətin ilkin şərti
  - ✓ demoqrafik siyasətin məqsədi
  - demoqrafik siyasətin mühiti
200. Hansı siyasət müstəqil siyasət formasına aid tənək olar?
- iqtisadi
  - tənziçlər
  - miqrasiya
  - ✓ demoqrafik siyasət
  - regional
201. Demoqrafik siyasət daha çox hansı siyasətlə bağlıdır?
- daxili
  - xarici siyasətlə
  - ✓ sosial-iqtisadi
  - regional
  - iqtisadi
202. Regional siyasətin mahiyyətində nə durur?  
1.müxtəlif ərazi birliklərinin əlaqəsi  
2.məskənlərin tipləri və müxtəlif regionlar arasında həyat səviyyəsinin bərabərləşdirilməsi yollarının axtarılıb tapılması  
3.sosial mühitdə dövlət dəstəyinin göstərilməsi
- 3
  - ✓ 1,2
  - 1,2,3
  - 1
  - 2
203. Azərbaycan respublikasının siyasəti.....
- idxalyönlüdüür
  - ixracyönlüdüür
  - ✓ sosialyönlüdüür
  - iqtisaadi asılıdır
  - indikativ planlarla proqnozlar əsasında həyata keçirilir
204. Keyfiyyət göstəricisi kimi sosial infrastruktura obyektləri yaradılması üçün nəzərdə tutulur:
- sahə yaşayış sisteminin əlverişliliyi
  - əhalinin sıxlığını tənziqlənməsi
  - sürətli quruculuq işlərinin aparılması

- ✓ yaşayış sisteminin əlverişliliyi
  - kəmiyyət göstəricilərinin qarşılıqlı əlaqəsi
- 205.** Məskunluğun öyrənilməsində nisbətən mürəkkəb olan nədir?
- sürətli quruculuq işlərinin aparılması
  - keyfiyyət və kəmiyyət göstəricilərinin qarşılıqlı əlaqələndirilməsi
  - əhalinin sıxlığının tənzimlənməsi
  - ✓ sahə yaşayış sisteminin öyrənilməsi
  - yaşayış sisteminin əlverişliliyi
- 206.** Məskunluğun xarakteri göstəriciləri içində ən ilkin göstərici hesab olunur:
- əhali məskunluğu
  - ərazinin mənimsənilməsi
  - ✓ əhali sıxlığı
  - yaxın qonşuluğun təhlili əmsalı
  - əhali cəmlənməsi əmsalı
- 207.** Regional siyasətin sosial yönümlülüyünü müəyyənləşdirmək üçün son dərəcə mühüm faktorlar hesab olunur?
- iqtisadi faktorlar
  - regional faktorlar
  - ✓ məskunluğun xarakteri
  - əhalinin sıxlığı
  - sosial faktorlar
- Sosial siyasətin reallaşma yolları hansılardır?
- 208.** 1.əhalinin həyat səviyyəsinin daim yüksəldilməsi  
2.rifah halının yaxşılaşdırılması  
3.ictimai münasibətlərin təkmilləşdirilməsi  
4.cəmiyyətin sosial problemlərinin həll edilməsi
- 1,2,3
  - 2,4
  - 1,2,3,4
  - 1,2,4
  - ✓ 1,3,4
- 209.** İndikativ planlaşdırma neçə xüsusi prinsipləri hansılardır?
- ✓ Hamısı
  - Hec biri
  - Aparıcı halqaları ayırmaq əsasında optimal proporsionallığı təmin etmək]
  - Proqramların və planların işlənilib hazırlanması
  - Proqnozların, indikativ proqramların və planların vəhdəti və kompleksliliyi prinsipi
- 210.** Regionun sosial-iqtisadi inkişafına dair indikativ plan hansı bölməsi var?
- ✓ Hamısı
  - «Əmək ehtiyatları»
  - «İnvestisiyalar»
  - «İstehlak bazası»
  - Xarici iqtisadi əlaqələr»
- 211.** Regionun sosial-iqtisadi inkişafına dair indikativ plan hansı bölməsi var?
- «Ümumiləşdirilmiş makroiqtisadi göstəricilər».
  - «Elm və elmi xidmət»
  - ✓ Hamısı
  - «İstehlak bazası»

- «Sosial inkişaf»

212. İndikativ planlaşdırmanın hansı prinsipi var?

- tədiyyə balansının saldusunun sıfır olmasına nail olmaqdır
- ✓ idarəetmə qərarlarının elmi əsaslandırılması və səmərəliliyi
- fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır
- iqtisadi artımın maksimum olmasına nail olmaqdır
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmaqdır

213. İndikativ planlaşdırmanın hansı prinsipi var?

- tədiyyə balansının saldusunun sıfır olmasına nail olmaqdır
- fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır;
- iqtisadi artımın maksimum olmasına nail olmaqdır
- məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmaqdır;
- ✓ mərkəzləşmənin və müstəqilliyin vəhdəti

214. İndikativ planlaşdırmada tərkibinə daxil olan indikatorlar şəxsi və qarışıq müəssisələr üçün aşağıdakı xarakter daşıyır:

- mütləq və səmtləndirici
- ✓ stimullaşdırıcı və səmtləndirici
- stimullaşdırıcı
- səmtləndirici
- məcburi

215. Yerli icra hakimiyyəti orqanları hansı alt orqanları yaradır:

- qanunverici, icraedici
- qanunverici
- düzgün cavab yoxdur
- qanunverici, məhkəmə
- ✓ icraedici, sərəncamverici

216. İqtisadi rayon əmələgəlmənin amilləri hansıdır?

- Proqnoz İnformasiyanın Əldə Edilməsi Üsulu
- İş Yerinin Keyfiyyətinin Yaxşılaşdırılan Amillər
- Sənayeni İnkişaf Etdirən Amillər
- ✓ İctimai Əməyin Ərazi Təşkilini Əks Etdirən Amillər
- İqtisadiyyatın Strukturunu Təkmilləşdirən Amillər

217. İqtisadi-coğrafi tədqiqat metodunun neçə tərkib hissəsi var?

- 5
- ✓ 3
- 4
- 7
- 6

218. Regionun Məhsuldar Qüvvələrinin variantlı yerləşdirməsi metoduna aiddir:

- Hadisələrin Və Seçilmiş Kriteriyaların Müəyyən Ümumilik Və Fərqləndirici Xüsusiyyətlərinə Görə Ümumiləşdirilir
- Yerləşmənin Xüsusiyyətlərini Öyanı Surətdə Təsəvvür Etməyə İmkan Verir
- Ərazinin Müqayisə Edilə Bilən Və Ya İyerarxik Təbə Edilmiş Taksonlara Bölüşdürülməsi Prosesidir
- ✓ Region Üzrə Ərazi İqtisadi Proporsiyaların Variantlarının Baxılmasını Nəzərdə tutur
- Sahəvi Və Regional Balansların Təşəkkül Tapması ilə Xarakterizə Olunur

219. Kartoqrafik metoda aiddir:

|      |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      |
|------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
|      | <ul style="list-style-type: none"> <li>• Hadisələrin Və Seçilmiş Kriteriyaların Müəyyən Ümumilik Və Fərqləndirici Xüsusiyyətlərinə Görə Ümumiləşdirilir</li> <li>✓ Yerləşmənin Xüsusiyyətlərini Əyani Surətdə Təsəvvür Etməyə İmkan Verir</li> <li>• Ərazinin Müqayisə Edilə Bilən Və Ya İyerarxik Tabe Edilmiş Taksonlara Bölüşdürülməsi Prosesidir</li> <li>• Region Üzrə Ərazi İqtisadi Proporsiyaların Variantlarının Baxılmasını Nəzərdə Tutur</li> <li>• Sahəvi Və Regional Balansların Təşəkkül Tapması ilə Xarakterizə Olunur.</li> </ul>                                                                    |
| 220. | <p>Balans metoduna aiddir:</p> <ul style="list-style-type: none"> <li>• Hadisələrin Və Seçilmiş Kriteriyaların Müəyyən Ümumilik Və Fərqləndirici Xüsusiyyətlərinə Görə Ümumiləşdirilir</li> <li>• Yerləşmənin Xüsusiyyətlərini Əyani Surətdə Təsəvvür Etməyə İmkan Verir</li> <li>• Ərazinin Müqayisə Edilə Bilən Və Ya İyerarxik Tabe Edilmiş Taksonlara Bölüşdürülməsi Prosesidir</li> <li>• Region Üzrə Ərazi İqtisadi Proporsiyaların Variantlarının Baxılmasını Nəzərdə Tutur</li> <li>✓ Sahəvi Və Regional Balansların Təşəkkül Tapması ilə Xarakterizə Olunur</li> </ul>                                      |
| 221. | <p>İqtisadi İnkişafın Gedişinə Regional İdarənin İşgüzar Aktivliyi tənzimləmək metoduna aiddir:</p> <ul style="list-style-type: none"> <li>✓ İdarə Həmin Regionun İnkişafına Dair Qərarların Qəbul Edilməsində Sahibkarlarda Həvəsləndirici Dəlilləri Formalaşdırır</li> <li>• Beynəlxalq Əlaqələr Nə Qədər İntensiv Olarsa, Bir Qayda Olaraq Region İqtisadiyyatının İnkişafına Da Bir O Qədər Çox Təkan Olacaqdır</li> <li>• Hec Biri</li> <li>• Hamısı</li> <li>• Şəhərin İnkişafının İri Layihələrini Reallaşdıran Zamani Darə ilə Xüsusi Təşkilatların Məqsədyönlü Əməkdaşlığı Məqsədəuyğundur.</li> </ul>      |
| 222. | <p>İqtisadi İnkişafın Gedişinə Regional İdarənin İşgüzar Aktivliyi İnkişaf etdirmək metoduna aiddir:</p> <ul style="list-style-type: none"> <li>• İdarə Həmin Regionun İnkişafına Dair Qərarların Qəbul Edilməsində Sahibkarlarda Həvəsləndirici Dəlilləri Formalaşdırır</li> <li>✓ Beynəlxalq Əlaqələr Nə Qədər İntensiv Olarsa, Bir Qayda Olaraq Region İqtisadiyyatının İnkişafına Da Bir O Qədər Çox Təkan Olacaqdır.</li> <li>• Hec Biri</li> <li>• Hamısı</li> <li>• Şəhərin İnkişafının İri Layihələrini Reallaşdıran Zamani Darə ilə Xüsusi Təşkilatların Məqsədyönlü Əməkdaşlığı Məqsədəuyğundur</li> </ul> |
| 223. | <p>Region səviyyəsində sosial-iqtisadi inkişaf göstəricisi hansıdır?</p> <ul style="list-style-type: none"> <li>• Cari Qiymətlərdə Səmərəliliyi</li> <li>• Xalis Diskontlaşdırılmış Gəlir</li> <li>• Daxili Gəlir Norması</li> <li>✓ Ətraf Mühitin Vəziyyəti</li> <li>• Faktiki Qiymətlərdə Səmərəlilik</li> </ul>                                                                                                                                                                                                                                                                                                   |
| 224. | <p>Region səviyyəsində sosial-iqtisadi inkişaf göstəricisi hansıdır?</p> <ul style="list-style-type: none"> <li>• Cari Qiymətlərdə Səmərəliliyi</li> <li>• Xalis Diskontlaşdırılmış Gəlir</li> <li>• Daxili Gəlir Norması</li> <li>✓ Təhsil Səviyyəsi</li> <li>• Faktiki Qiymətlərdə Səmərəlilik</li> </ul>                                                                                                                                                                                                                                                                                                          |
| 225. | <p>Bələdiyyələrin ölkə iqtisadiyyatında önəmli rol oynaması zəruri edir:</p> <ul style="list-style-type: none"> <li>• orqanların yaradılmasını</li> <li>• qanunların yaradılmasını</li> <li>• mövcud qanunlara riayət edilməsini</li> <li>• cərimələrin həyata keçirilməsini</li> <li>✓ qanunları</li> </ul>                                                                                                                                                                                                                                                                                                         |
| 226. | <p>İndiqativ planlaşdırmanın göstərici və normativləri, yəni indikatorları sosial-iqtisadi inkişafın əsas parametrlərini xarakterizə edir:</p> <ol style="list-style-type: none"> <li>1.mərkəzi səviyyədə</li> <li>2.regional səviyyədə</li> <li>3.bələdiyyə səviyyədə</li> </ol>                                                                                                                                                                                                                                                                                                                                    |

- ✓ 1,2,3
- 2,3
- 3
- 1
- 1,2

227. Regional maliyyə dedikdə nə nəzərdə tutulur

- Ayrı-ayrı regionların inkişafı üçün yığılan verginin məmuru
- ✓ Ayrı-ayrı regionların inkişafı istifadə olunan pul vəsaitlərinin məmuru
- Ayrı-ayrı regionların inkişafı üçün əhaliyə verilən kreditlərin məcmusu
- Heç biri
- Regionda baş verən kredit münasibətləri sistemi

228. Milli Məclis hər il iki sessiya yığılır, bunlar hansı fəsilərdə təsadüf edir?

- yaz, yay
- payız, qış
- ✓ yaz, payız
- yay, payız
- yay, qış

Regional siyasətin həyata keçirilməsinin institusional mexanizmini təşkil edir.

229. 1. qanunverici  
2. məhkəmə  
3. cari planlaşdırılmış  
4. icraedici  
5. indikativ  
6. strateji

- 1,2,4
- 5,6
- ✓ 1,4
- 3,6
- 3,5,6

230. Dövlət regional siyasəti işləyib hazırlayarkən neşə prinsipi nəzərə alınmalıdır?

- 3
- ✓ 7
- 2
- 5
- 6

231. ARDNŞ bugünkü və gələcək fəaliyyətində neçə prinsipi rəhbər tutur?

- 9
- ✓ 11
- 5
- 7
- 3

Ekoloji monitoring ətraf mühitə dair:

232. 1. proqramlaşdırma  
2. qiymətləndirmə  
3. proqnozlaşdırma  
4. təkmilləşdirmə

- 1,3,4
- ✓ 3,4
- 2,3
- 1,2

- 1,3
233. İndiqativ planlaşdırmanın funksiyası:  
 1. ümumiləşmiş göstəricilər və normativlər sistemini təyin etməyə imkan verir  
 2. indikatorların mərkəzi, regional və yerli büdcələrlə bağlılığını həyata keçirir  
 3. planlaşdırma indikator planları ilə müvafiq iqtisadi vasitələri hərəkətə gətirir
- 2,3
  - 1
  - ✓ 1,2,3
  - 1,2
  - 3
234. Bazar iqtisadiyyatının strateji planlaşdırılmasının funksiyasını fərqləndirirlər.  
 1. ölkənin sosial-iqtisadi inkişafının perspektiv məqsədlərinin təyin edilməsi  
 2. ölkənin sosial-iqtisadi, elmi-texniki, innovasiya və ekoloji inkişaf məqsədlərinə nail olunmasında prioritetlərin seçilməsi  
 3. seçilmiş prioritetlər sistemlərinin realizəsinə sosial-iqtisadi mexanizmlərin işlənilib hazırlanması
- ✓ 1,2,3
  - 2,3
  - 3
  - 1
  - 1,2
235. İndikativ planın konsepsiyasına aşağıdakı mövqelər daxildir:  
 1. iqtisadi, siyasi və inzibati tədbirlərin hazırlanması və idarələrin (investisiyaların) yaradılması,  
 2. planların fasiləsiz (permanent) tərtibi və onların həyata keçirilməsi mexanizminin modifikasiyası.  
 3. uzun, orta və ya yaxın perspektivə mühüm proseslərin proqnozlaşdırılması;
- ✓ 1,2,3
  - 2,3
  - 2
  - 1,3
  - 1,2
236. Region iqtisadiyyatının inkişafının strateji planlaşdırılması prosesinin hansı mərhələləri var?  
 1. regionun inkişafının xarici mühitini təhlil etmək;  
 2. regionun (potensialının) güclü və zəif tərəflərini müəyyən etmək;  
 3. inkişaf konsepsiyasını və strategiyasını işlənilib hazırlamaq;  
 4. konkret fəaliyyət və strategiyanın həyata keçirilməsi planını işləyib hazırlamaq;  
 5. yeni yüksək maaşlı iş yerlərinin yaradılması;
- 1,2,5
  - ✓ 1,2,3,4
  - 3,4,5
  - 1,4,5
  - 2,3,5
237. ərazi kompleks proqramların sahə bölməsində:
- ✓ proqramın reallaşmasında iştirak edən sahə nazirlikləri və idarələr, komitələr, şirkətlər və s. üzrə tapşırıqlar konkretləşdirilir;
  - hamısı
  - mühüm heyvandarlıq və bitkiçilik məhsulları istehsalı həcmi;
  - mühüm yataqlar üzrə ümumekoloji və sənaye ehtiyatlarının artımı
  - mərhələnin sonuncu ilinin axırına istehsalın həcmi
238. ərazi kompleks proqramların icmal bölməsinə aiddir:
- ✓ məqsəd bölməsində müəyyən edilmiş icmal son göstəricilər burada genişlənilir
  - mühüm yataqlar üzrə ümumekoloji və sənaye ehtiyatlarının artımı
  - mühüm heyvandarlıq və bitkiçilik məhsulları istehsalı həcmi
  - hamısı
  - mərhələnin sonuncu ilinin axırına istehsalın həcmi

|      |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            |
|------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| 239. | <p>ərazi kompleks proqramların məqsəd bölməsinin tədbirləri aiddir</p> <ul style="list-style-type: none"> <li>Mərhələnin sonuncu ilinin axırına istehsalın həcmi</li> <li>Mühüm heyvandarlıq və bitkiçilik məhsulları istehsalı həcmi</li> <li>✓ Hamısı</li> <li>İstehsalçıları və istehlakçıları əlaqələndirməklə mühüm yüklərin daşınması həcmi</li> <li>Mühüm yataqlar üzrə ümumekoloji və sənaye ehtiyatlarının artımı</li> </ul>                                                                                                                                                                                                                                      |
| 240. | <p>Proqramlar yerinə yetirdiyi vəzifələrdən asılı olaraq aşağıdakı növü var:</p> <ul style="list-style-type: none"> <li>proqram-məqsədli tənzimləmə</li> <li>dövlət dəstəyinin motivləşdirilmiş istiqaməti</li> <li>hamısı</li> <li>✓ sosial regional proqramlar</li> <li>elastiki differensial yanaşma</li> </ul>                                                                                                                                                                                                                                                                                                                                                         |
| 241. | <p>Ekoloji məqsədlərə çatmaq üçün ARDNŞ hansı tədbirlərin görülməsini vacib sayır?</p> <p>1.təşkilati<br/>2.mərkəzi<br/>3.texniki<br/>4.texnoloji<br/>5.mərkəzləşmiş</p> <ul style="list-style-type: none"> <li>1,3,5</li> <li>2,4,5</li> <li>2,3,4</li> <li>3,4,5</li> <li>✓ 1,3,4</li> </ul>                                                                                                                                                                                                                                                                                                                                                                             |
| 242. | <p>Geoplanlaşdırmanın nəzəri hissəsi adlanan ekistika hansı amilləri nəzərə alır?</p> <p>1.təbii<br/>2.iqtisadi<br/>3.mühəndis<br/>4.sosial<br/>5.texniki</p> <ul style="list-style-type: none"> <li>1,2,3,4,5</li> <li>✓ 1,2,3,5</li> <li>2,4</li> <li>1,2,3,4</li> <li>1,3,5</li> </ul>                                                                                                                                                                                                                                                                                                                                                                                  |
| 243. | <p>Regionun sosial-iqtisadi inkişafına dair indikativ planın    İnvestisiyalar    bölməsində:</p> <ul style="list-style-type: none"> <li>həyat səviyyəsinin yüksəldilməsi,səhiyyənin, təhsilin, mədəniyyətin və başqa sosial sferası sahələrinin inkişafı göstəricilərini birləşdirir.</li> <li>məcmu ictimai məhsul, ümumi milli məhsul, ümumi daxili məhsul, xalis məhsul və bir sıra başqa göstəricilər nəzərdə tutulur</li> <li>✓ həm dövlət, həm də qeyri-dövlət bölmələrində ictimai istehsalın inkişafına çəkilən bütün xərclər</li> <li>hamısı</li> <li>ölkənin elmi potensialı, onun inkişafı, ondan istifadə dərəcəsi və səmərəliliyi öz əksini tapır</li> </ul> |
| 244. | <p>Regionun sosial-iqtisadi inkişafına dair indikativ planın    İstehlak bazası    bölməsində:</p> <ul style="list-style-type: none"> <li>həyat səviyyəsinin yüksəldilməsi,səhiyyənin, təhsilin, mədəniyyətin və başqa sosial sferası sahələrinin inkişafı göstəricilərini birləşdirir</li> <li>məcmu ictimai məhsul, ümumi milli məhsul, ümumi daxili məhsul, xalis məhsul və bir sıra başqa göstəricilər nəzərdə tutulur</li> <li>✓ xidmətlərin istehsalı və əhaliyə satışını əks etdirən göstəricilər öz əksini tapır.</li> <li>hamısı</li> <li>ölkənin elmi potensialı, onun inkişafı, ondan istifadə dərəcəsi və səmərəliliyi öz əksini tapır</li> </ul>              |
| 245. | <p>Regionun sosial-iqtisadi inkişafına dair indikativ planın    Ümumiləşdirilmiş makroiqtisadi göstəricilər    bölməsində:</p> <ul style="list-style-type: none"> <li>həyat səviyyəsinin yüksəldilməsi,səhiyyənin, təhsilin, mədəniyyətin və başqa sosial sferası sahələrinin inkişafı göstəricilərini birləşdirir.</li> <li>✓ məcmu ictimai məhsul, ümumi milli məhsul, ümumi daxili məhsul, xalis məhsul və bir sıra başqa göstəricilər nəzərdə tutulur</li> </ul>                                                                                                                                                                                                       |

- xidmətlərin istehsalı və əhaliyə satışını əks etdirən göstəricilər öz əksini tapır
- hamısı
- ölkənin elmi potensialı, onun inkişafı, ondan istifadə dərəcəsi və səmərəliliyi öz əksini tapır

**246.** Regionun sosial-iqtisadi inkişafına dair indikativ planın Elm və elmi xidmət bölməsində

- xidmətlərin istehsalı və əhaliyə satışını əks etdirən göstəricilər öz əksini tapır.
- həyat səviyyəsinin yüksəldilməsi, səhiyyənin, təhsilin, mədəniyyətin və başqa sosial sferası sahələrinin inkişafı göstəricilərini birləşdirir.
- ✓ ölkənin elmi potensialı, onun inkişafı, ondan istifadə dərəcəsi və səmərəliliyi öz əksini tapır
- məcmu ictimai məhsul, ümumi milli məhsul, ümumi daxili məhsul, xalis məhsul və bir sıra başqa göstəricilər nəzərdə tutulur
- hamısı

Region iqtisadiyyatının inkişafının strateji planlaşdırılması prosesinin hansı mərhələləri var?

**247.** 1. mövcud üstünlüklərdən istifadə etmək və yeni yerli üstünlükləri yaratmaq;  
2. inkişaf konsepsiyasını və strategiyasını işləyib hazırlamaq;  
3. konkret fəaliyyət və strategiyanın həyata keçirilməsi planını işləyib hazırlamaq;  
4. səmərəliliyi və nəticəliliyi təhlil etmək, onların məqsədlərini və həmin məqsədlərə nail olma metodlarını araşdırmaq  
5. yeni yüksək maaşlı iş yerlərinin yaradılması;

- 1,2,5
- ✓ 1,2,3,4
- 3,4,5
- 1,4,5
- 2,3,5

Region iqtisadiyyatının inkişafının strateji planlaşdırılması prosesinin hansı mərhələləri var?

**248.** 1) inkişafın məqsədlərini müəyyən etmək;  
2) regionun inkişafının xarici mühitini təhlil etmək;  
3) regionun (potensialının) güclü və zəif tərəflərini müəyyən etmək;  
4) mövcud üstünlüklərdən istifadə etmək və yeni yerli üstünlükləri yaratmaq;  
5) yeni yüksək maaşlı iş yerlərinin yaradılması;

- 1,2,5
- ✓ 1,2,3,4
- 3,4,5
- 1,4,5
- 2,3,5

**249.** İqtisadi rayon əmələgəlmənin amilləri hansıdır?

- Proqnoz İnformasiyanın Əldə Edilməsi Üsulu
- İş Yerinin Keyfiyyətinin Yaxşılaşdırılan Amillər
- Sənayeni İnkişaf Etdirən Amillər
- ✓ İctimai Əməyin Ərazi Təşkilini Əks Etdirən Amillər
- İqtisadiyyatın Strukturunu Təkmilləşdirən Amillər

**250.** İqtisadi-coğrafi tədqiqat metodunun neçə tərkib hissəsi var?

- 5
- ✓ 3
- 4
- 7
- 6

**251.** Regionun Məhsuldar Qüvvələrinin variantlı yerləşdirməsi metoduna aiddir

- Hadisələrin Və Seçilmiş Kriteriyaların Müəyyən Ümumilik Və Fərqləndirici Xüsusiyyətlərinə Göre Ümumiləşdirilir
- Yerləşmənin Xüsusiyyətlərini Əyani Surətdə Təsəvvür Etməyə İmkan Verir
- Ərazinin Müqayisə Edilə Bilən Və Ya İyerarxik Təbə Edilmiş Taksonlara Bölüşdürülməsi Prosesidir
- ✓ Region Üzrə Ərazi İqtisadi Proporsiyaların Variantlarının Baxılmasını Nəzərdə tutur
- Sahəvi Və Regional Balansların Təşəkkül Tapması ilə Xarakterizə Olunur.

|      |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 |
|------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| 252. | <p>Kartoqrafik metoda aiddir:</p> <ul style="list-style-type: none"> <li>• Hadisələrin Və Seçilmiş Kriteriyaların Müəyyən Ümumilik Və Fərqləndirici Xüsusiyyətlərinə Görə Ümumiləşdirilir</li> <li>✓ Yerləşmənin Xüsusiyyətlərini Əyani Surətdə Təsəvvür Etməyə İmkan Verir</li> <li>• Ərazinin Müqayisə Edilə Bilən Və Ya İyerarxik Tabe Edilmiş Taksonlara Bölüşdürülməsi Prosesidir</li> <li>• Region Üzrə Ərazi İqtisadi Proporsiyaların Variantlarının Baxılmasını Nəzərdə T tutur</li> <li>• Sahəvi Və Regional Balansların Təşəkkül Tapması İlə Xarakterizə Olunur</li> </ul>                                                                            |
| 253. | <p>Balans metoduna aiddir:</p> <ul style="list-style-type: none"> <li>• Hadisələrin Və Seçilmiş Kriteriyaların Müəyyən Ümumilik Və Fərqləndirici Xüsusiyyətlərinə Görə Ümumiləşdirilir</li> <li>• Yerləşmənin Xüsusiyyətlərini Əyani Surətdə Təsəvvür Etməyə İmkan Verir</li> <li>• Ərazinin Müqayisə Edilə Bilən Və Ya İyerarxik Tabe Edilmiş Taksonlara Bölüşdürülməsi Prosesidir</li> <li>• Region Üzrə Ərazi İqtisadi Proporsiyaların Variantlarının Baxılmasını Nəzərdə T tutur</li> <li>✓ Sahəvi Və Regional Balansların Təşəkkül Tapması İlə Xarakterizə Olunur</li> </ul>                                                                               |
| 254. | <p>Yaponiya dövləti tərəfindən Ölkənin ərazisinin kompleks inkişafının üçüncü planı neçənci ildə qəbul olunub</p> <ul style="list-style-type: none"> <li>• 1993</li> <li>✓ 1997</li> <li>• 2000</li> <li>• 2005</li> <li>• 1990</li> </ul>                                                                                                                                                                                                                                                                                                                                                                                                                      |
| 255. | <p>İndikativ planda öz əksini tapır</p> <ul style="list-style-type: none"> <li>✓ Struktur dəyişiklikləri, strateji vəzifələr, sahə inkişaf proqnozları</li> <li>• Struktur dəyişiklikləri, plan vəzifələri, uzun müddətli məqsədlər</li> <li>• strateji vəzifələr, uzun müddətli məqsədlər, sahə dəyişikliklər</li> <li>• sahə inkişaf proqnozları, sahə dəyişiklikləri, plan vəzifələri</li> <li>• Uzun müddətli məqsədlər, sahə dəyişiklikləri, plan vəzifələri</li> </ul>                                                                                                                                                                                    |
| 256. | <p>Fransada 1947-ci ildən başlayaraq 1998-ci ilə qədər neçə plan müəyyən dəyişikliklər aparılaraq tətbiq olunmuşdur</p> <ul style="list-style-type: none"> <li>• 10</li> <li>• 11</li> <li>✓ 12</li> <li>• 15</li> <li>• 9</li> </ul>                                                                                                                                                                                                                                                                                                                                                                                                                           |
| 257. | <p>Regional maliyyəyə daxil olanları seçin</p> <p>1.sahibkarların vəsaiti<br/>2.dövlət büdcə vəsaiti<br/>3.əhəlinin gəlirləri<br/>4.qanunvericiliklə qadağan olunan mənbələrdən vəsaitlər<br/>5.bank olmayan kredit təşkilatlarının vəsaitləri</p> <ul style="list-style-type: none"> <li>✓ 1,2,5</li> <li>• 3,4,5</li> <li>• 2,3,4</li> <li>• 1,3,5</li> <li>• 1,2,3</li> </ul>                                                                                                                                                                                                                                                                                |
| 258. | <p>Regionun sosial-iqtisadi inkişafına dair indikativ planın Sosial inkişaf bölməsində:</p> <ul style="list-style-type: none"> <li>✓ həyat səviyyəsinin yüksəldilməsi,səhiyyənin, təhsilin, mədəniyyətin və başqa sosial sferası sahələrinin inkişafı göstəricilərini birləşdirir.</li> <li>• məcmu ictimai məhsul, ümumi milli məhsul, ümumi daxili məhsul, xalis məhsul və bir sıra başqa göstəricilər nəzərdə tutulur</li> <li>• xidmətlərin istehsalı və əhəliyə satışını əks etdirən göstəricilər öz əksini tapır.</li> <li>• hamısı</li> <li>• ölkənin elmi potensialı, onun inkişafı, ondan istifadə dərəcəsi və səmərəliliyi öz əksini tapır</li> </ul> |

259. Regionun inkişafının strateji planı əhatə edir:
- dünya təsərrüfat əlaqələrində milli maraqların qorunmasını təmin etmək məqsədilə;
  - ilkin informasiyanın alınması və təhlili metodların;
  - dövlət tənzimlənməsinin birbaşa metodlarına
  - normativ və standartların tərtibi və onlara dövlət nəzarətinin təmini zamanı
  - ✓ resurslardan istifadə üsulları
260. Regionun inkişafının strateji planı əhatə edir:
- qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün zəruri resurslar
  - ✓ dövlət tənzimlənməsinin birbaşa metodlarına;
  - normativ və standartların tərtibi və onlara dövlət nəzarətinin təmini zamanı;
  - dünya təsərrüfat əlaqələrində milli maraqların qorunmasını təmin etmək məqsədilə;
  - ilkin informasiyanın alınması və təhlili metodların;
261. Regionun inkişafının strateji planı əhatə edir:
- ✓ reallaşdırılması yüksək nailiyyətlərə imkan verən potensial ehtiyatlar;
  - dövlət tənzimlənməsinin birbaşa metodlarına;
  - normativ və standartların tərtibi və onlara dövlət nəzarətinin təmini zamanı;
  - dünya təsərrüfat əlaqələrində milli maraqların qorunmasını təmin etmək məqsədilə
  - ilkin informasiyanın alınması və təhlili metodların;
262. Regionun inkişafının strateji planı əhatə edir:
- ilkin informasiyanın alınması və təhlili metodların
  - normativ və standartların tərtibi və onlara dövlət nəzarətinin təmini zamanı
  - dünya təsərrüfat əlaqələrində milli maraqların qorunmasını təmin etmək məqsədilə;
  - ✓ qarşıya qoyulan məqsədlərə çatma yolları
  - dövlət tənzimlənməsinin birbaşa metodlarına;
263. Regionun inkişafının strateji planı əhatə edir
- ilkin informasiyanın alınması və təhlili metodların
  - normativ və standartların tərtibi və onlara dövlət nəzarətinin təmini zamanı
  - dünya təsərrüfat əlaqələrində milli maraqların qorunmasını təmin etmək məqsədilə;
  - ✓ regionun inkişafının məqsədləri
  - dövlət tənzimlənməsinin birbaşa metodlarına;
264. Regional kompleks proqramların dördüncü mərələsinə aiddir:
- proqram həllini tələb edən mühüm ərazi problemlərin seçilməsi;
  - proqramın layihəsinin işlənilib hazırlanması
  - ✓ proqramların təsdiqi və icraçılara çatdırılması
  - hamısı
  - proqramların işlənilib hazırlanmasına ilkin tapşırıqların müəyyən edilməsi və icraçılara çatdırılması;
265. Regional kompleks proqramların üçüncü mərələsinə aiddir:
- proqram həllini tələb edən mühüm ərazi problemlərin seçilməsi
  - ✓ proqramın layihəsinin işlənilib hazırlanması.
  - proqramların təsdiqi və icraçılara çatdırılması
  - hamısı
  - proqramların işlənilib hazırlanmasına ilkin tapşırıqların müəyyən edilməsi və icraçılara çatdırılması
266. Regional kompleks proqramların ikinci mərələsinə aiddir
- proqram həllini tələb edən mühüm ərazi problemlərin seçilməsi;
  - proqramın layihəsinin işlənilib hazırlanması. Bu iş bilavasitə iş icraçıları rəhbərlik edir və əlaqələndirir;

- proqramların təsdiqi və icraçılara çatdırılması
- hamısı
- ✓ proqramların işlənilib hazırlanmasına ilkin tapşırıqların müəyyən edilməsi və icraçılara çatdırılması;

267. Regional kompleks proqramların birinci mərhələsinə aiddir:

- ✓ proqram həllini tələb edən mühüm ərazi problemlərin seçilməsi
- proqramın layihəsinin işlənilib hazırlanması. Bu işə bilavasitə iş icraçıları rəhbərlik edir və əlaqələndirir;
- proqramların təsdiqi və icraçılara çatdırılması;
- hamısı
- proqramların işlənilib hazırlanmasına ilkin tapşırıqların müəyyən edilməsi və icraçılara çatdırılması

268. ərazi proqramların təşkilat bölməsinə aiddir:

- mərhələnin sonuncu ilinin axırına istehsalın həcmi
- mühüm heyvandarlıq və bitkiçilik məhsulları istehsalı həcmi;
- ✓ proqramın reallaşdırılması prosesinin təşkili formaları, metodları və qaydaları əks olunur
- hamısı
- mühüm yataqlar üzrə ümumekoloji və sənaye ehtiyatlarının artımı;

269. ərazi kompleks proqramların ərazi bölməsində

- mərhələnin sonuncu ilinin axırına istehsalın həcmi;
- mühüm heyvandarlıq və bitkiçilik məhsulları istehsalı həcmi
- ✓ kompleks proqrama daxil olan ərazilər üzrə tapşırıq və göstəricilər müəyyən edilir
- hamısı
- mühüm yataqlar üzrə ümumekoloji və sənaye ehtiyatlarının artımı

270. Proqramlar yerinə yetirdiyi vəzifələrdən asılı olaraq aşağıdakı növü var:

- proqram-məqsədli tənzimləmə
- dövlət dəstəyinin motivləşdirilmiş istiqaməti
- hamısı
- ✓ ərazi istehsal komplekslərinin formalaşması və inkişafı proqramları
- elastiki differensial yanaşma

271. Bazar iqtisadiyyatı şəraitində mühüm və vacib məsələlərdən biri hansıdır?

- iqtisadi siyasət
- indiqativ
- normativ
- heç biri
- ✓ sosial siyasət

272. Xalq təsərrüfatı proqramına aiddir:

- ✓ ümumdövlət əhəmiyyətinə malik ən mühüm problemləri həll etmək üçün işlənilib hazırlanır
- heç biri
- hamısı
- inzibati rayonların daxili və xarici, yəni qonşu rayonlarla qarşılıqlı istehsal-istehlak, sosial və ekoloji məsələlər əks olunur.
- proqramlar inzibati və ərazi bölgələr üzrə – Naxçıvan MR və iqtisadi rayonları üzrə işlənilib hazırlanır

273. Proqramlar yerinə yetirdiyi vəzifələrdən asılı olaraq aşağıdakı növü var:

- ✓ yeni ərazilərin mənimsənilməsi proqramları
- elastiki differensial yanaşma
- dövlət dəstəyinin motivləşdirilmiş istiqaməti
- hamısı
- proqram-məqsədli tənzimləmə;

274. Proqramlar yerinə yetirdiyi vəzifələrdən asılı olaraq aşağıdakı növü var:

- ✓ mövcud rayonların iqtisadiyyatının yenidən qurulması proqramları;
- elastiki differensial yanaşma
- dövlət dəstəyinin motivləşdirilmiş istiqaməti
- hamısı
- proqram-məqsədli tənzimləmə

275. Sosial siyasət əhatə edir:  
1.əhalinin sosial müdafiəsi  
2.Gəlirlərin tənzimlənməsi  
3.əhalinin məşğulluğunun təmin edilməsi  
4.Xarici-iqtisadi təsir formaları  
5.Mədəniyyət sferasında fəaliyyət,  
6.Valyuta tənzimlənmələri,  
7.milli valyutanın devalvasiyası

- 1,2,3,4,7
- 6,4,5,7,1
- ✓ 1,2,3,4,5,6
- 3,4,5,6,7
- 1,6,5,4,7

276. Təşkilati-hüquqi vahidliyə aiddir

- Vahid sosial təyinat sistemi
- Vahid sosial müdafiə sistemi
- Vahid sosial siyasət
- ✓ Hec biri
- Vahid konstitusiya və qanunvericilik aktları;

277. Mühüm sosial – iqtisadi şərt deyil?

- ✓ İstehsal infrastruktur
- Sosial müdafiə sistemi
- Ekologiya
- Sosial infrastruktur
- Demokrafiya

278. Təşkilati – iqtisadi şərt deyil?

- İqtisadi mühit
- Xarici və daxili siyasət
- Kompleksin mülkiyyəti
- ✓ İctimai mülkiyyət
- Büdcə maliyyə siyasəti

279. Təşkilati – hüquqi vahidliyi təmin etmir?

- ✓ Vahid pul vahidi
- vahid ictimai təşkilatlar
- Konstitusiya
- Vahid ərazi
- Vahid vətəndaşlıq

280. Regionun iqtisadi müstəqilliyini təmin etmir?

- ✓ mədəni vahidlik
- Təşkilati – iqtisadi
- Təşkilati vahidlik
- Hüquqi vahidlik
- Sosial vahidlik

**281.** Mülkiyyət hüququnun obyektləri hansılardır?

- ✓ Hamısı
- Əmtəə nişanları
- Səmərələşdirici proqramlar məlumat bazaları
- Ekspert sistemləri
- Ticarət sirrləri

**282.** Mülkiyyət növlərinin subyektləri kimlərdir?

- ✓ Hamısı
- Xarici dövlətlər və beynəlxalq təşkilatlar
- Dini təşkilatlar
- Yerli özünüidarə
- Müştərək müəssisələr

**283.** Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən mülkiyyət formaları hansılardır?

- Xüsusi mülkiyyət
- Bələdiyyə mülkiyyəti
- ✓ Hamısı
- Dövlət mülkiyyəti
- İctimai birliklər

**284.** İqtisadi-hüquqi bloka aşağıdakı qanunlar aiddir

- Antiinhisar fəaliyyəti haqqında»
- ✓ Hamısı
- «Kollektiv müqavilələr və sazişlər haqqında»
- Hec biri
- Məşğulluq haqqında»

**285.** Təşkilati-hüquqi bloka aşağıdakı qanunlar aiddir:

- ✓ Hamısı
- «Yerin tənə haqqında»
- «Müəssisələr haqqında»
- «Banklar və bank fəaliyyəti haqqında»
- «Torpaq haqqında»

**286.** Azərbaycan Respublikasında özündə necə blok qanunvericilik sistemi formalaşmışdır?

- 6
- 5
- 3
- ✓ 2
- 4

**287.** Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan:

- hec bir variant düz deyil
- hamısı
- iqtisadi dövlətdir
- sosial dövlətdir
- ✓ hüquqi dövlətdir

**288.** Təşkilati-hüquqi vahidliyə aiddir:

- Vahid sosial siyasət;

- Hec biri
- Vahid sosial müdafiə sistemi
- ✓ Vahid dövlət hakimiyyəti orqanları
- Vahid sosial təyinat sistemi;

**289.** Təşkilati-iqtisadi vahidlik aşağıdakılardan ibarətdir

- Vahid sosial müdafiə sistemi
- Vahid sosial təyinat sistemi
- Vahid sosial siyasət;
- ✓ Vahid pul vahidi;
- Hec biri

**290.** Regionun iqtisadi və sosial müstəqilliyinin məzmunu necə müəyyən edilməsinə aiddir?

- sahibkarlığı inkişaf etdirmək;
- xarici investorlara üstünlük vermək
- inzibati-amirlik;
- ✓ Sosial-iqtisadi vahidlik
- disproporsiyaları aradan qaldırmaq

**291.** Regionun iqtisadi və sosial müstəqilliyinin məzmunu necə müəyyən edilməsinə aiddir:

- ✓ təşkilati-iqtisadi vahidlik;
- inzibati-amirlik;
- sahibkarlığı inkişaf etdirmək
- xarici investorlara üstünlük vermək
- disproporsiyaları aradan qaldırmaq

**292.** . Regionun iqtisadi və sosial müstəqilliyinin məzmunu müəyyən edilməsinə daxildir:

- xarici investorlara üstünlük vermək
- disproporsiyaları aradan qaldırmaq
- inzibati-amirlik;
- ✓ təşkilati-hüquqi vahidlik
- sahibkarlığı inkişaf etdirmək;

**293.** Dövlət aşağıdakı işləri həyata keçirməlidir

- xarici investorlara üstünlük vermək:
- xarici ticarəti tənzimləmək:
- xarici investorların mənafeyinə xidmət etmək
- ✓ rəqabət mühitinin qorunmasını təmin edir;
- hec biri

**294.** Dövlət aşağıdakı işləri həyata keçirməlidir:

- xarici investorlara üstünlük vermək
- xarici investorların mənafeyinə xidmət etmək:
- hec biri
- xarici ticarəti tənzimləmək
- ✓ ictimai və şəxsi mənafeləri əlaqələndirir

**295.** Dövlət aşağıdakı işləri həyata keçirməlidir

- xarici ticarəti tənzimləmək
- hec biri
- xarici investorlara üstünlük vermək:
- ✓ iqtisadi prosesləri əlaqələndirir;
- xarici investorların mənafeyinə xidmət etmək

**296.** Dövlət aşağıdakı işləri həyata keçirməlidir

- ✓ sabitliyi təmin edir
- hec biri
- xarici ticarəti tənzimləmək:
- xarici investorların mənafeyinə xidmət etmək:
- xarici investorlara üstünlük vermək:

**297.** Dövlətin ən mühüm funksiyası hansıdır?

- qiymətin, gömrük ödənişlərinin, texniki normativlərin səviyyəsini
- hamısı
- ✓ ictimai inkişafın məqsədlərini müəyyən etməkdir
- sosial ədalət və sosial təminatı;
- sahibkarlıq fəaliyyətinin hər tərəfli stimullaşdırılmasını

**298.** Təşkilati-iqtisadi vahidlik aşağıdakılardan ibarətdir:

- ✓ Vahid xarici və daxili siyasəti
- Hec biri
- Vahid sosial müdafiə sistemi
- Vahid sosial təyinat sistemi
- Vahid sosial siyasət

**299.** Xeyriyyə fondlarının mülkiyyətində olmaz?

- Əldə edilən gəlir
- Bağışlanan əmlak
- Satın alınmış əmlak
- təsisçilərin əmlakı
- ✓ Əsas fondlar

**300.** İctimai birliklərin mülkiyyətində olmaz?

- Binalar
- Mənzil fondları
- Qiymətli kağızlar
- Mədəni maarif təyinatlı mülkiyyət
- ✓ Nəqliyyat vasitələri

**301.** Vətəndaşın mülkiyyətində nə ola bilməz?

- ✓ Yerin təki
- Kütləvi informasiya vasitələri
- Qiymətli kağızlar
- Pul vəsaitləri
- Torpaq sahələri

**302.** Hansı amil iqtisadi sistemin yeniləşməsini göstərmir?

- İctimai istehsalın inkişafı
- Mülkiyyətin üstün forması
- Kapitalın təmərküzləşməsi
- İctimai istehsalın təşkili
- ✓ Müxtəlif təsərrüfatçılıq formaları

**303.** İqtisadi hüquqi bloka aid deyil?

- Antiinhisar fəaliyyəti

- Kollektiv müdaxilələr
- Sazişlər haqqında
- ✓ Torpaq haqqında
- Məşğulluq haqqında

**304.** Təşkilati qanunvericilik blokuna aid deyil?

- müəssisələr haqqında qanun
- Torpaq haqqında
- ✓ Kollektiv mülkiyyət haqqında
- Yerin tək haqqında
- Sahibkarlıq fəaliyyəti haqqında

**305.** Dövlətlə subyektlər arasında hansı funksiyalar bölüşdürülmür?

- Qanunvericilik
- İcraedicilik
- Məhkəmə
- Qanunvericilik, idarəetmə, məhkəmə
- ✓ İdarəetmə

**306.** Regionların təşkilati-iqtisadi müstəqilliyinin iqtisadi əsasları hansı amillərlə müəyyən edilir?

- bütün sosial-iqtisadi problemlərin azad rəqabət yolu ilə həll edilməsinə
- iqtisadiyyatın tam liberallaşdırılmasına
- ✓ təsərrüfatçılıq formalarının inkişaf səviyyəsi ilə;
- bazar iqtisadiyyatının dövlət tənzimlənməsinin zəruriliyinə;
- bazar təsərrüfatçılıq sisteminin qarışıq iqtisadiyyatın üzərindəki üstünlüyünə;

**307.** Regionların təşkilati-iqtisadi müstəqilliyinin iqtisadi əsasları hansı amillərlə müəyyən edilir?

- bütün sosial-iqtisadi problemlərin azad rəqabət yolu ilə həll edilməsinə;
- bazar təsərrüfatçılıq sisteminin qarışıq iqtisadiyyatın üzərindəki üstünlüyünə
- iqtisadiyyatın tam liberallaşdırılmasına;
- bazar iqtisadiyyatının dövlət tənzimlənməsinin zəruriliyinə;
- ✓ mülkiyyətin üstün forması və ictimailəşməsi səviyyəsi ilə

**308.** Regionların təşkilati-iqtisadi müstəqilliyinin iqtisadi əsasları hansı amillərlə müəyyən edilir?

- ✓ ictimai istehsalın inkişaf səviyyəsi və onun təşkili formaları ilə;
- bazar təsərrüfatçılıq sisteminin qarışıq iqtisadiyyatın üzərindəki üstünlüyünə
- iqtisadiyyatın tam liberallaşdırılmasına;
- bazar iqtisadiyyatının dövlət tənzimlənməsinin zəruriliyinə;
- bütün sosial-iqtisadi problemlərin azad rəqabət yolu ilə həll edilməsinə;

**309.** Azərbaycan Respublikasında özündə hansı blok qanunvericilik sistemi formalaşmışdır?

- ✓ təşkilati-hüquqi və iqtisadi-hüquqi
- təşkilati-hüquqi və sosial-hüquqi
- iqtisadi-hüquqi və sosial-hüquqi
- heç biri
- sosial-hüquqi

**310.** Regionların mühüm sosial-iqtisadi şərtlərinə aşağıdakılardan hansı aiddir?

- Regionların təbii resursları və onların mənimsənilmə səviyyəsi;
- Regionun büdcə-maliyyə və vergi siyasəti
- Regionun büdcəsi, büdcədən kənar fondları
- ✓ Əhəlinin sosial müdafiə sisteminin və sosial təminatının inkişaf səviyyəsi.
- Regionun xalq təsərrüfatı kompleksini formalaşdıran mülkiyyəti;

311. Regionların mühüm sosial-iqtisadi şərtlərinə aşağıdakılardan hansı aiddir?

- Regionların təbii resursları və onların mənimsənilmə səviyyəsi
- ✓ Sosial infrastrukturun inkişaf səviyyəsi;
- Regionun büdcə-maliyyə və vergi siyasəti
- Regionun büdcəsi, büdcədənəknar fondları
- Regionun xalq təsərrüfatı kompleksini formalaşdıran mülkiyyəti

312. Regionların mühüm sosial-iqtisadi şərtlərinə aşağıdakılardan hansı aiddir?

- Regionların təbii resursları və onların mənimsənilmə səviyyəsi
- ✓ Demografiya, məşğulluq və kadr hazırlığı
- Regionun büdcə-maliyyə və vergi siyasəti;
- Regionun büdcəsi, büdcədənəknar fondları
- Regionun xalq təsərrüfatı kompleksini formalaşdıran mülkiyyəti

313. Təşkilati-iqtisadi vahidlik aşağıdakılardan ibarətdir

- Vahid sosial müdafiə sistemi
- Vahid sosial siyasət
- ✓ Əmtəələrin və xidmətlərin sərbəst hərəkətini təmin edən vahid iqtisadi mühit;
- Hec biri
- Vahid sosial təyinat sistemi;

314. Təşkilati-iqtisadi vahidlik aşağıdakılardan ibarətdir:

- Vahid sosial müdafiə sistemi
- Vahid sosial siyasət
- ✓ Vahid pul-kredit, vergi, büdcə-maliyyə sistemi
- Hec biri
- Vahid sosial təyinat sistemi;

Mülkiyyət hüququnun obyektləri hansılardır?

- 1.müəssisələr
- 2.əmlak kompleksləri
- 3.torpaq sahələri
- 4.binalar, qurğular

315.

- hec biri
- 1,2
- 3,4,5
- ✓ 1,2,3,4,
- 3,4

Mülkiyyət növlərinin subyektləri kimlərdir?

- 1.vətəndaşlar
- 2.hüquqi və fiziki şəxslər,
- 3.sahibkar birlikləri,
- 4.ictimai birlikləri,
- 5.xeyriyyə fondları,

316.

- hec biri
- 3,4
- 3,4,5
- ✓ 1,2,3,4,5
- 1,2

317. Təşkilati-iqtisadi şərtlər aşağıdakıları tələb edir:

- Regional iqtisadi mühit
- ✓ Hamısı

- Xarici siyasəti müəyyən edən vahid daxili siyasət;
- Regionun xalq təsərrüfatı kompleksini formalaşdıran mülkiyyəti
- Regionların təbii resursları və onların mənimsənilmə səviyyəsi

**318.** Təşkilati-hüquqi şərtlər aşağıdakıları tələb edir:

- Regionun büdcə-maliyyə və vergi siyasəti;
- ✓ Vahid regional normativ hüquqi aktlar
- Regional iqtisadi mühit
- Regionların təbii resursları və onların mənimsənilmə səviyyəsi;
- Regionun xalq təsərrüfatı kompleksini formalaşdıran mülkiyyəti;

**319.** İnzibati rayonların mülkiyyətində yoxdur?

- Dövlət orqanlarının əmlakı
- ✓ İlan əmlakı
- Büdcə vəsaitləri
- Ticarət obyektləri
- xalq təhsili

**320.** Sosial-iqtisadi vahidlik aşağıdakılarla təmin edilir:  
1.Vahid sosial müdafiə sistemi;  
2.Vahid sosial təyinat sistemi;  
3.Vahid sosial siyasət.  
4.Vahid pul-kredit, vergi, büdcə-maliyyə sistemi;

- 2,3,4
- ✓ 1,2,3
- 3,4
- 1,2,4
- hec biri

**321.** Azərbaycanın yerli özünüidarəetmə sahəsində dövlət hakimiyyəti orqanlarının səlahiyyətləri hansıdır?

- ✓ yerli özünüidarəetmənin hüquqlarının məhkəmə müdafiəsi qaydalarını və məhkəmə müdafiəsini təmin etmək;
- dövlət qurulduğu dövrdən hakimedici orqanlar iqtisadiyyata təsir göstərməyə başlayır
- bazar iqtisadiyyatının formalaşması üçün müxtəlif nəzəri məktəblərin, istiqamətlərin təlimlərindən istifadə edilir
- müharibə, böhran şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi maksimal həddə çatır.
- qanunverici bazanın yaradılması nəticəsində dövlətin iqtisadiyyata təsiri zərurətə çevrilir.

**322.** Təşkilati-hüquqi şərtlər aşağıdakıları tələb edir

- ✓ Respublika Konstitusiyasının, region və rayonların nizamnamələrinin mövcudluğu
- Regional iqtisadi mühit
- Regionun büdcə-maliyyə və vergi siyasəti;
- Regionun xalq təsərrüfatı kompleksini formalaşdıran mülkiyyəti
- Regionların təbii resursları və onların mənimsənilmə səviyyəsi

**323.** Azərbaycanın yerli özünüidarəetmə sahəsində dövlət hakimiyyəti orqanlarının səlahiyyətləri hansıdır?

- Dövlət hakimiyyəti orqanlarının qərarları əsasında yerli özünüidarəetmədə yaranan əlavə xərcləri ödəmək;
- Ayrı-ayrı dövlət səlahiyyətlərini həyata keçirmək üçün zəruri qurumlarını vermək
- Dövlət mülkiyyəti obyektlərinin bələdiyyə mülkiyyətinə verilməsi qaydalarını qanunla tənzimləmək
- Minimal dövlət sosial standartlarını müəyyənləşdirmək və onların həyata keçirilməsini təmin etmək;
- ✓ Hamısı

**324.** Azərbaycan Respublikasında dövlət hakimiyyətini kimlər həyata keçirir?  
1.Azərbaycan Respublikası Prezidenti  
2.Milli Məclis, Azərbaycan Respublikası hökuməti  
3.Azərbaycan Respublikası məhkəmələri  
4.İcra hakimiyyəti

- 2,3,4
- 1,3,4
- ✓ 1,2,3
- 1,2,4
- hec biri

325. Regional siyasətin əsas hədəfi kimi götürülür:

- regionların proporsional inkişafı
- regiondaxili iqtisadi əlaqələrin tənzimlənməsi
- regionlararası və regiondaxili əlaqələrin tənzimlənməsi
- ✓ əhali aktivliyinin stimullaşdırılması
- regionlarda məşğulluğun təmin edilməsi

326. Alternativ variantın təmin edilməsi üçün azad iqtisadi zona iqtisadi səmərəliliyin əsaslandırılması neçə mərhələyə bölünmüşdür?

- 5
- 7
- ✓ 3
- 4
- 6

Azad iqtisadi zonaların dörd əsas formalarını seçin

- 1.Azad ticarət zonaları
- 2.Azad işgüzarlıq zonaları
- 3.Azad sənaye zonası
- 4.Iqtisadi və elmi-texniki inkişaf zonası
- 5.Istehsal-ixrac zonası
- 6.Bank üzrə frank zonası

327.

- 1,4,5,6
- 2,3,4,5
- ✓ 2,3,4,6
- 1,2,3,4
- 3,4,5,6

328. Azad iqtisadi zonaların sayı haqqında verilən düzgün variantı seçin

- Ümumi sayı 300-dən çox, formaları 10-dan az
- Ümumi sayı 100-dən çox, formaları 20-dən az
- Ümumi sayı 800-dən çox, formaları 20-dən çox
- ✓ Ümumi sayı 500-dən çox, formaları 30-dan çox
- Ümumi sayı 700-dən çox, formaları 50-dən çox

329. İriləşdirilmiş şəkildə problem rayonlar neçə kateqoriyaya bölünür?

- 4
- 9
- 3
- ✓ 2
- 6

330. Dövlətin regional siyasəti obyektlərinin formalaşması neçə meyarə əsaslanır?

- 8
- ✓ 5
- 7
- 9
- 11

331. Regionların siyasətin reallaşma mexanizmi üçün neçə prinsipi nəzərə almaq lazımdır?

- 10
- 8
- 9
- ✓ 7
- 13

332. Regional siyasətin istiqamətləndiriləsi nöqteyi-nəzərindən hansıların strukturlaşması müəyyən dərəcədə şərti xarakter daşıyır?

- ✓ Hamısı
- Demografik siyasət.
- İqtisadi siyasət
- Ekistik (məskunlaşma) siyasət
- Sosial siyasət

333. Müasir dövrdə dünyanın iqtisadi və siyasi gücünü göstərməyə qadir olan ölkələri ərazi etibarilə neçə regiona bölmək olar?

- 6
- 5
- 2
- ✓ 3
- 4

334. Regional siyasətin əsas hədəfi kimi götürülür:

- regiondaxili iqtisadi əlaqələrin tənzimlənməsi
- ✓ regionlarda məşğulluğun təmin edilməsi
- regionların proporsional inkişafı
- regionlarda işsizliyin azaldılması
- regionlararası və regiondaxili əlaqələrin tənzimlənməsi

335. Azad iqtisadi zonaların səmərəliliyin əsaslandırılmasının 2-ci mərhələsinə aiddir:

- investorların qarşılıqlı təkliflərini nəzərə almaq
- xarici kapitalın cəlb edilməməsi şərti
- birgə sahibkarlıq vasitəsilə xarici sərmayədarların cəlb olunması
- layihənin formalaşması
- ✓ zona qarşısında qoyulmuş iqtisadi inkişaf tapşırıqlarının yerinə yetirilməsi

336. Azad iqtisadi zonaların səmərəliliyinin əsaslandırılmasının 3-cü mərhələsinə aiddir:

- ✓ investorların qarşılıqlı təkliflərinin nəzərə alınması
- Xərclərin mənfəətə nisbəti kimi
- tapşırıqların yerinə yetirilməsi
- yekun göstəricinin çıxarılması
- investisiyalara dair yekun qərarın çıxarılması

337. AİZ-nın yaradılmasının xalq təsərrüfatı səmərəliliyi zonanın yaradılmasından alınacaq səmərə və regional yaxud sahə mənsubiyyətindən asılı olmayaraq onun yaranmasında necə xarakterizə olunur?

- mənfəət və xərclərin nisbəti kimi
- ✓ xərclərin cəminin nisbəti kimi
- xərclər və mənfəətin cəminin nisbəti kimi
- xərclər və gəlirlərin fərqlərinin nisbəti kimi
- xalq təsərrüfatında gəlirlərin cəminin nisbəti kimi

338. azad iqtisadi zonaların səmərəliliyinin əsaslandırılmasının 1-ci mərhələsinə aiddir:

- nəticələrin zonanın yaradılmasına çəkilən nisbətin hesablanması
- korrektələrin nəzərdən keçirilməsi

- düzəlişlərin edilməsi
  - ✓ xarici kapitalın cəlb edilməməsi şərti ilə zona qarşısında qoyulmuş iqtisadi inkişaf tapşırıqların yerinə yetirilməsi
  - xarici sərmayədarların cəlb edilməsi
- 339.** Sahibkarların iqtisadi fəaliyyətini artırmaq üçün güzəştli inzibati, vergi, kredit rejimi hansı zonalarda tətbiq olunur
- Azad ticarət zonası
  - Azad istehsal-ixrac zonası
  - İnkişaf mərkəzi
  - Artım zonası
  - ✓ Sahibkarlıq zonası
- 340.** Artım zonası üçün hansı ərazilər seçilir
- Yararsız və əlverişsiz torpaqlar
  - ✓ Resurs və coğrafi baxımdan əlverişli ərazilər
  - Resurs baxımından əlverişsiz ərazilər
  - Heç biri
  - Coğrafi mövqe baxımından əlverişsiz ərazilər
- 341.** Xüsusi iqtisadi zonaların yaraması neçənci əsrə təsadüf edir
- 19-cu əsrin 2-ci yarısı
  - ✓ 20-ci əsrin 2-ci yarısı
  - 19-cu əsrin 1-ci yarısı
  - 21-ci əsrə
  - 18-ci əsrin 2-ci yarısı
- 342.** Aşağıdakı hansı zona ölkənin maliyyə təminatıyla maraqlanır
- Azad istehsal-ixrac zonası
  - Xarici ticarət zonası
  - Elmi-texniki inkişaf zonası
  - ✓ Azad bank-sığorta zonası
  - Xüsusi iqtisadi zonası
- 343.** Regional idarəetmənin subyekti
- Dövlət
  - Ayrı-ayrı idarələr, təşkilatlar
  - Müəssisələr (hüquqi şəxslər)
  - ✓ Hamısı
  - Regional hakimiyyətlərin konkret nümayəndələri (fiziki şəxslər),
- 344.** Regional siyasətin əsas obyektləri
- İstehsal
  - Sosial
  - İnsan
  - ✓ Hamısı
  - Pul-maliyyə
- 345.** Amerika konqresini fəaliyyət prosesində hansı regional məsələ öz həllini tapmışdır?
- işsizliyin azaldılması
  - investisiya cəlb edilməsinə diqqət
  - ✓ kommunikasiya xidmətlərinin göstərilməsi
  - xalq təsəttüfatının çoxprofilli inkişafı
  - regionlararası balansın təmin edilməsi

**346.** Regional siyasətin həyata keçirilməsinin institusional mexanizmi hansılardır?

- ✓ dövlətin qanunverici və icraedici orqanları
- maliyyə qurumları
- beynəlxalq təşkilatlar
- vergi orqanları
- məhkəmə orqanları

**347.** Elmi-texniki siyasət

- Ətraf mühitin gərginliyinin kəskin şəkildə artması
- İstehsalın, rabitənin və məskunlaşma yerlərinin optimal şəkildə bölüşdürülməsi vasitəsilə konkret bir regionun ərazisindən səmərəli istifadəsi
- Şəxsiyyətin inkişafı nöqteyi-nəzərindən ictimai istehsalın və insanların təşkili formaları və prosesləri daxil olur
- İqtisadi disproporsiyaların yumşaldılması, bir sıra hallarda isə regional iqtisadi tarazlığa nail olunması
- ✓ ETLKİ təmərküzləşmə və məhsuldar qüvvələrin yerləşdirilməsi yerləri arasındakı qarşılıqlı əlaqələri, elmin və istehsalın birləşməsinin ərazi formaları

**348.** Ekoloji siyasət

- Şəxsiyyətin inkişafı nöqteyi-nəzərindən ictimai istehsalın və insanların təşkili formaları və prosesləri daxil olur
- Elmi kadrların regional yerləşdirilməsi
- İqtisadi disproporsiyaların yumşaldılması, bir sıra hallarda isə regional iqtisadi tarazlığa nail olunması
- İstehsalın, rabitənin və məskunlaşma yerlərinin optimal şəkildə bölüşdürülməsi vasitəsilə konkret bir regionun ərazisindən səmərəli istifadəsi
- ✓ Əhali sıxlığının güclənməsi, sintetik materialların geniş tətbiq edilməsi ətraf mühitin gərginliyinin kəskin şəkildə artması

**349.** Ekistik (məskunlaşma) siyasət:

- İqtisadi disproporsiyaların yumşaldılması, bir sıra hallarda isə regional iqtisadi tarazlığa nail olunması
- ✓ Təbii, iqtisadi, arxitektör-tikinti və mühəndis-texniki amilləri nəzərə almaqla istehsalın, rabitənin və məskunlaşma yerlərinin optimal şəkildə bölüşdürülməsi vasitəsilə konkret bir regionun ərazisindən səmərəli istifadəsi
- Şəxsiyyətin inkişafı nöqteyi-nəzərindən ictimai istehsalın və insanların təşkili formaları və prosesləri daxil olur
- Elmi kadrların regional yerləşdirilməsi
- Ətraf mühitin gərginliyinin kəskin şəkildə artması

**350.** Sosial siyasət

- Elmin və istehsalın birləşməsinin ərazi formaları (texnopolislər və texnoparklar), elmi kadrların regional yerləşdirilməsi .
- ✓ İnsanların əmək şəraiti, məişəti, istirahəti və ümumiyyətlə, şəxsiyyətin inkişafı nöqteyi-nəzərindən ictimai istehsalın və insanların təşkili formaları və prosesləri daxil olur
- İstehsalın, rabitənin və məskunlaşma yerlərinin optimal şəkildə bölüşdürülməsi vasitəsilə konkret bir regionun ərazisindən səmərəli istifadəsi
- İqtisadi disproporsiyaların yumşaldılması, bir sıra hallarda isə regional iqtisadi tarazlığa nail olunması.
- Ətraf mühitin gərginliyinin kəskin şəkildə artması

**351.** İqtisadi siyasət

- ✓ Regional iqtisadi disproporsiyaların yumşaldılması, bir sıra hallarda isə regional iqtisadi tarazlığa nail olunması.
- İstehsalın, rabitənin və məskunlaşma yerlərinin optimal şəkildə bölüşdürülməsi vasitəsilə konkret bir regionun ərazisindən səmərəli istifadəsi
- Ətraf mühitin gərginliyinin kəskin şəkildə artması
- Elmin və istehsalın birləşməsinin ərazi formaları (texnopolislər və texnoparklar), elmi kadrların regional yerləşdirilməsi
- İnsanların əmək şəraiti, məişəti, istirahəti və ümumiyyətlə, şəxsiyyətin inkişafı nöqteyi-nəzərindən ictimai istehsalın və insanların təşkili formaları və prosesləri daxil olur

**352.** Dövlətin regional siyasəti

- ✓ Dövlət və regionlar arasında, regionların öz aralarında qarşılıqlı münasibətləri əks etdirən və məkan, region nöqteyi-nəzərindən ölkənin siyasi, iqtisadi, sosial və ekoloji inkişafının idarə olunması üzrə fəaliyyət sahəsi başa düşülür.
- Dövlətlər arasında qarşılıqlı münasibətləri əks etdirən siyasətdir.
- Ölkənin beynəlxalq arenada siyasi, iqtisadi, sosial və ekoloji inkişafının idarə olunmasıdır.

- Regionların özlərinin işləyib hazırlayaraq həyata keçirdikləri tədbirlər kompleksidir.
- Regionların öz aralarında qarşılıqlı münasibətləri əks etdirən və məkan, region nöqtəyi-nəzərindən ölkənin siyasi, iqtisadi, sosial inkişafının idarə olunması üzrə fəaliyyət sahəsi başa düşülür.

353. Dövlətin regional siyasəti:

- ✓ Həm dövlətin regional səviyyədə, həm də regionların özlərinin işləyib hazırlayaraq həyata keçirdikləri tədbirlər kompleksidir.
- Regionların özlərinin işləyib hazırlayaraq həyata keçirdikləri tədbirlər kompleksidir.
- Dövlətin beynəlxalq arenada həyata keçirdiyi tədbirlər kompleksidir
- Yalnız regionların maliyyə qurumlarının hazırladıqları planların icra olunmasıdır.
- Dövlətin regional səviyyədə həyata keçirdiyi tədbirlər kompleksidir

354. Azad iqtisadi zonalarda cari xərcləri hesablayarkən neçə göstərici nəzərə alınmalıdır?

- 4
- 2
- ✓ 5
- 3
- 6

355. Açıq azad iqtisadi zonalara xas olan xüsusiyyəti seçin

- Aid olduğu ölkənin qanun və hüquqi sənədlərin hamısı tətbiq olunur
- Aid olduğu ölkənin qanun və hüquqi sənədlərin bir qismi tətbiq olunur
- Heç biri
- Aid olduğu ölkənin qanun və hüquqi sənədləri tətbiq olunur
- ✓ Aid olduğu ölkənin qanun və hüquqi sənədlər tətbiq olunmur

356. Azad iqtisadi zonaları sərbəstlik dərəcəsinə görə qrupları hansılardır

- Sadə və mürəkkəb
- Heç biri
- Daxili və xarici
- ✓ Açıq və qapalı
- Xüsusi və ümumi

357. Dövlətin regional siyasəti obyektlərinin formalaşması hansı meyara əsaslanır?

- Ölkə üzrə orta göstərici ilə müqayisədə işsizliyin yüksək səviyyəsi
- ✓ Hamısı
- Ətraf mühitin çirklənməsinin yüksək səviyyəsi
- Ən pis demoqrafik göstəricilər
- Ölkənin ərazisində və əhalinin sayında rayonun xüsusi çəkisinə nisbətən ölkənin milli gəlirində rayonun xüsusi çəkisinin az olması

358. Regional siyasət niyə inkişaf etmiş ölkələrdə mühüm rol oynayır?

- ✓ küllü miqdarda vəsait tələb olunur
- əraziləri daha genişdir
- həmin dövlətlər çox təkilatlara üzvdür
- əhali daha azdı
- heç biri

359. Regional siyasət daha çox mühüm rol oynayır

- demoqrafik vəziyyəti ağır olan ölkələrdə
- heç biri
- ✓ inkişaf etmiş ölkələrdə
- inkişafda olan ölkələrdə
- üçüncü dünya ölkələrində

|      |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          |
|------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| 360. | <p>Regionların siyasətin reallaşma mexanizmi üçün aşağıdakı prinsipləri nəzərə almaq lazımdır</p> <ul style="list-style-type: none"> <li>Regionların xüsusiyyətlərini nəzərə almaqla onların sosial-iqtisadi inkişaf səviyyələrini bərabərləşdirmək</li> <li>✓ Hamısı</li> <li>Mərkəzlə regionlar arasında hakimiyyət bölgüsünə qanuniliyi və sabitliyi təmin etmək</li> <li>Ümumilli mənafeyə üstünlük vermək</li> <li>Bütün regionlara bərabər inkişaf şəraitini təmin etmək</li> </ul>                                                                                |
| 361. | <p>Azad iqtisadi zonaları sərbəstlik dərəcəsinə görə neçə qrupa bölürlər</p> <ul style="list-style-type: none"> <li>5</li> <li>✓ 2</li> <li>[3</li> <li>4</li> <li>6</li> </ul>                                                                                                                                                                                                                                                                                                                                                                                          |
| 362. | <p>Çində təsərrüfatın kompleks inkişafı planının tərtibinə aiddir:</p> <ul style="list-style-type: none"> <li>təsərrüfatın çoxproffilli inkişafı</li> <li>sahəvi inkişafda proporsionallığın əldə edilməsi</li> <li>✓ şəhərlərin inkişafı</li> <li>daha çox tənzimlənmənin həyata keçirilməsi</li> <li>sənayenin üstün inkişafı</li> </ul>                                                                                                                                                                                                                               |
| 363. | <p>Offşor zonalar in əsas əlamətini göstərin</p> <ul style="list-style-type: none"> <li>Xarici kompanyaların xarici qanuna tabe olması</li> <li>✓ Xarici zonaların azad qeydə olunması</li> <li>Heç biri</li> <li>Hamısı</li> <li>Xarici zonların maneəylə qeydə alınması</li> </ul>                                                                                                                                                                                                                                                                                     |
| 364. | <p>Modelləşdirmə metodu:</p> <ul style="list-style-type: none"> <li>✓ Təbii şərtlərdən fərqli şəraitdə meydana gələn obyektlərin, proseslərin və hadisələrin tədqiqatı</li> <li>Obyektlərin özünün konkret keyfiyyət xüsusiyyətləri üzrə müqayisə etməyə imkan verir</li> <li>Obyektlərin özünün konkret miqdar xüsusiyyətləri üzrə müqayisə etməyə imkan verir</li> <li>Obyektlərin oxşarlığının və fərqli cəhətlərinin müəyyən edilməsi</li> <li>Obyektlərin vəziyyətinə təsir edən faktorların miqdar xarakteristikasını müəyyən edir</li> </ul>                      |
| 365. | <p>Müqayisəli təhlil metodu:</p> <ul style="list-style-type: none"> <li>✓ Regional fərqlərin müəyyən edilməsi, inkişafın təbii və iqtisadi amillərinin müqayisəsi yolu ilə həyata keçirilir</li> <li>Obyektlərin oxşarlığının və fərqli cəhətlərinin müəyyən edilməsi</li> <li>Obyektlərin vəziyyətinə təsir edən faktorların miqdar xarakteristikasını müəyyən edir</li> <li>Obyektlərin özünün konkret miqdar xüsusiyyətləri üzrə müqayisə etməyə imkan verir</li> <li>Obyektlərin özünün konkret keyfiyyət xüsusiyyətləri üzrə müqayisə etməyə imkan verir</li> </ul> |
| 366. | <p>Statistik metoda aiddir</p> <ul style="list-style-type: none"> <li>Obyektlərin özünün konkret miqdar xüsusiyyətləri üzrə müqayisə etməyə imkan verir</li> <li>Obyektlərin vəziyyətinə təsir edən faktorların miqdar xarakteristikasını müəyyən edir</li> <li>Statistik məlumatlara əsaslanaraq toplanmış məlumatların sistemləşməsi</li> <li>✓ Hamısı</li> <li>Obyektlərin özünün konkret keyfiyyət xüsusiyyətləri üzrə müqayisə etməyə imkan verir</li> </ul>                                                                                                        |
| 367. | <p>Statistik metod:</p> <ul style="list-style-type: none"> <li>Öyrənilən obyektlərin oxşarlığının və fərqli cəhətlərinin müəyyən edilməsi</li> <li>Prinsiplərin müəyyən olunması üsulu</li> </ul>                                                                                                                                                                                                                                                                                                                                                                        |

- ✓ Statistik məlumatlara əsaslanaraq toplanmış məlumatların sistemləşməsi
  - Regional fərqlərin müəyyən edilməsi, inkişafın təbii və iqtisadi amillərinin müqayisəsi
  - Təbii şərtlərdən fərqli şəraitdə meydana gələn obyektlərin tədqiqatı
- 368.** Tədqiqatçı məcburi şəkildə bilavasitə yerlərdə - müəssisələrdə, firmalarda, tarlada, fermada və s. məlumat toplamalı olurlar
- Statistik metodlar
  - ✓ Səyyar tədqiqat metodu
  - Tədqiqat metodu
  - Dərketmə metodu
  - Müqayisəli coğrafi metod
- 369.** Regionların siyasətin reallaşma mexanizmi üçün aşağıdakı prinsipləri nəzərə almaq lazımdır
- Bütün regionlara bərabər inkişaf şəraitini təmin etmək
  - ✓ Hamısı
  - Regional idarəetmənin dövlət sistemini yaratmaq
  - Dövlətin regional siyasətinin proqram təminatı və orada regionların siyasətini nəzərə almaq
  - Dövlətin regional siyasətinin aşkarlığı və açıqlılığını təmin etmək
- 370.** Sahibkarlıq qərarları qəbul etmə üsuluna görə eçə yerə ayrılır?
- 3
  - 4
  - ✓ 2
  - 5
  - 6
- 371.** Sahibkarlıq subyektinə görə neçə yerə bölünür?
- 3
  - 5
  - 6
  - ✓ 4
  - 2
- 372.** dövlət təhsil sahəsindəki məqsədlərinə nail olmaq üçün neçə tədbiri həyata keçirməlidir?
- 6
  - 5
  - 8
  - 4
  - ✓ 7
- 373.** Sosial təminat sahəsində dövlət siyasətinin başlıca istiqamətlərindən biri :
- əhalinin həyat səviyyəsini yüksəldilməsi
  - maaddi yardımın əhalinin yoxsul təbəqələrinə təminatı
  - rifah halının maksimuma çatdırılması
  - ✓ sosial müavinətlərin ünvanlılığını təmin etmək
  - minimum istehlak səbətinin həcmi artırmaq
- İqtisadi inkişafın təmin olunmasında və əhalinin həyat səviyyəsinin yüksəldilməsində başlıca amillərdir:
1. infrastruktur
  2. sosial sahə
  3. minimum istehlak səbəti
  4. iqtisadi inkişaf indeksi
  5. kommunal xidmətlər
- 374.**
- 1,3
  - 2,3

- ✓ 1,5
- 1,4
- 2,4

375. Əhalinin sosial müdafiəsində neçə sosial tədbirin həyata keçirilməsi nəzərdə tutulur?

- ✓ 7
- 4
- 3
- 8
- 6

376. Sosial təminat sahəsində dövlət siyasətinin başlıca istiqamətlərindən biri :

- rifah halının maksimuma çatdırılması
- maaddi yardımın əhalinin yoxsul təbəqələrinə təminatı
- əhalinin həyat səviyyəsini yüksəldilməsi
- minimum istehlak səbətinin həcmi artırmaq
- ✓ sosial müavinətlərin ünvanlılığını təmin etmək

İqtisadi inkişafın təmin olunmasında və əhalinin həyat səviyyəsinin yüksəldilməsində başlıca amillərdir:

377. 1. infrastruktur  
2. sosial sahə  
3. minimum istehlak səbəti  
4. iqtisadi inkişaf indeksi  
5. kommunal xidmətlər

- 1,4
- ✓ 1,5
- 1,3
- 2,3
- 2,4

378. Sahibkarlıq fəaliyyəti haqqında Qanununa əsasən sahibkarlıq fəaliyyətinin hər bir subyekti hansı hüquqlara malikdir?

- Müəssisələrin təsis edilməsi və ya yenidən təşkil edilməsi yolu ilə sahibkarlıq fəaliyyətini başlamaq və aparmaq
- [Xarici iqtisadi fəaliyyəti həyata keçirmək
- İstehsal proqramını müstəqil formalaşdırmaq
- ✓ Hamısı
- Müqavilə əsasında maliyyə vəsaitlərini almaq və istifadə etmək

379. Səhmdar cəmiyyətə aiddir

- vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi;
- özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti
- kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilməsi-sində iştirak etmək;
- ✓ birgə təsərrüfat fəaliyyəti üçün vətəndaşların və hüquqi şəxslərin birliyi.
- cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti;

380. Fərdi və ya ailəvi müəssisəyə aiddir:

- vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi;
- kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilməsi-sində iştirak etmək;
- [birgə təsərrüfat fəaliyyəti üçün vətəndaşların və hüquqi şəxslərin birliyi
- cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti
- ✓ özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyət göstərirlər;

381. Sahibkarlıq fəaliyyəti hansı formalara malik ola bilər?

- Fərdi
- Məhdud cəmiyyət

- ✓ Hamısı
- Səhmdar
- Kooperativ

382. Respublikamızda Sahibkarlıq fəaliyyəti haqqında Qanunu nə vaxt yaranıb?

- 1987 ci-il
- 1988 ci-il
- ✓ 1992 ci-il
- 1989ci-il
- 1986 ci-il

383. Sahibkarlıq fəaliyyəti haqqında Qanununa əsasən sahibkarlıq fəaliyyətinin hər bir subyekti hansı hüquqlara malikdir?

- Müəssisənin idarə edilməsi üzrə inzibati-sərəncamveriji fəaliyyəti həyata keçirmək;
- Sahibkarların ittifaqlarını, assosiasiyalarını və digər birliklərini yaratmaq;
- Dövlət sosial-təminat, tibbi və sosial sıqorqa sisteminin xidmətindən istifadə etmək;
- Qanunverijiliyə və müəssisənin nizamnaməsinə müvafiq olaraq müstəqil şəkildə işçiləri işə qəbul etmək
- ✓ Hamısı

384. Sahibkar müstəqil təsərrüfatçılıq subyekti olaraq minimum xərc ilə maksimum gəlir etməyə cəhd edir. Buna hansı yolla nail olur?  
1. məhsulun qiymətinin yüksəldilməsi yolu  
2. istehsalə çəkilən xərjlərin aşağı salınması yolu  
3. makroiqtisadi sabitliyin stimullaşdırılması,

- ✓ 1,2
- heç biri
- 1,2,3
- 2,3
- 1,3

385. Sahibkar kimdir?

- Dövlət tərəfindən qəbul edilən hüquqi normativ aktların fundamental iqtisadi prinsiplərə, qanunlara əsaslanması və ona zidd olmaması.
- Bazar iqtisadiyyatının formalaşması üçün müxtəlif nəzəri məktəblərin, istiqamətlərin
- ✓ kifayət səviyyədə azad fəaliyyətə malik olan müstəqil təsərrüfatçılıq subyekti olaraq minimum xərc ilə maksimum gəlir etməyə cəhd edir.
- Dövlət tərəfindən sosial institutların formalaşdırılması və əhaliyə sosial təyinatlı xidmətlərin göstərilməsi, sosial infrastrukturunun formalaşmasına (təhsil, səhiyyə və s.) və onların dövlətin himayəsində qalmasına gətirib çıxarır.
- Sosial problemlərin həlli bazar iqtisadiyyatında dövlət tərəfindən həyata keçiriləcək sosial münasibətlərin tənzimlənməsində özünü əks etdirir

386. Sahibkarlıq fəaliyyəti haqqında Qanununa əsasən sahibkarlıq fəaliyyətinin hər bir subyekti hansı hüquqlara malikdir?

- Dövlət idarəetmə orqanlarının hərəkətlərini qanunla müəyyən edilmiş qaydada məhkəmədə (iqtisad) iddia qaldırmaq
- sahibkarların ittifaqlarını, assosiasiyalarını və digər birliklərini yaratmaq;
- kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməsinin qeyri-mümkünlüyü haqqında, müəssisələrin müflisləşməsi haqqında xəbər verməyə
- Azərbaycan Respublikası qanunverijiliyi ilə nəzərdə tutulmuş qaydada və ölçüdə vergiləri vaxtında ödəməyə
- ✓ Hamısı

387. dövlət təhsil sahəsindəki məqsədlərinə nail olmaq üçün neçə tədbiri həyata keçirməlidir?

- 6
- 5
- 8
- 4
- ✓ 7

388. Qarşıdakı illərdə təhsil sahəsində həyata keçiriləcək işlər istiqamətlənəcəkdir?

- məqsəd və maraqların dəyişməsinə

- faktorların qovuşmasına
- amil kimi çıxış edən elementlərin sintezinə
- şərtlərin və məqsədlərin dəyişmə
- ✓ strukrur və məzmunun dəyişməsinə

389. Sahibkarlıq xidmətinə yeni aspektdən yanaşmışlar:

- M.A.Mizes
- ✓ F.A.Xayek
- T.N.Fayol
- K.Marks
- S.V.Valras

390. Sahibkarlıqla neçə kateqoriyadan olan insanlar məşgul ola bilərlər?

- 3
- 5
- 7
- 2
- ✓ 4

391. Torpaq mülkiyyətinin alınması və onun istiadəsinə sərənjam tələblərt, şərtləri və məhdudiyyətlərinə aid əlavə tələblər hanslı səviyyədə formalaşır?

1. dövlət,
2. yerli hakimiyyət
3. idarəetmə
- 4.beynəlxalq

- 1;4
- ✓ 1;2;3
- 3;4
- 1;3
- 2;4

392. Regional torpaq siyasətinin hansı növləri xüsusilə ayrılır?

1. torpağın girovu, ijarəsi və satışı kimi vəjib şərtləri formalaşdırmaqla ərazinin mənafeyi üçün torpaq münasibətlərini inzibati və nəzərdə tutulan tənzimləmə
2. iqtisadi tənzimləyicilər
- 3.sosial tənzimləyicilər
- 4.siyasi tənzimləyicilər

- ✓ 1;2
- 2;3
- 1;4
- 3;4
- 2;4

393. Torpaq vergisi necə xarakter daşıyır?

1. müxtəlif səviyyələrdə büdjələrin gəlirlərini artırır
2. torpaq sahiblərinin və torpaq istifadəçilərinin davranışlarına iqtisadi təsir göstərir
3. torpaq sahiblərinin və torpaq istifadəçilərinin davranışlarına siyasi təsir göstərir
4. torpaq sahiblərinin və torpaq istifadəçilərinin davranışlarına sosial təsir göstərir

- 3;4
- 2;3
- ✓ 1;2
- 2;4
- 1;4

394. Torpaq bazarı:

- ✓ Mülkiyyət hüququ, bu hüquqların verilməsinin mümkünlüyü , rəqabət, qiymətqoyma və torpağın sərbəst yaranan qiymətləri kimi tənzimləyicilərə malik torpaq münasibətləri sisteminin bir hissəsidir.

|      |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             |
|------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
|      | <ul style="list-style-type: none"> <li>Seçim sərbəstliyinin(iştirakçıların), torpağın sərbəst yaranan qiymətləri kimi tənzimləyicilərin isitisna olduğu aqrar münasibətləri sisteminin bir hissəsidir.</li> <li>Sahibolma, rəqabət ,qiymətqoyma kimi tənzimləyicilərin istisna olduğu aqrar münasibətləri sisteminin bir hissəsidir.</li> <li>Satış, girov kimi qeyri- tənzimləyicilərə malik aqrar münasibətləri sisteminin bir hissəsidir</li> <li>Sahibolma, istifadə, sərəncam vermə- bu hüquqların verilməsinin qeyri-mümkünlüyü kimi tənzimləyicilərə malik aqrar münasibətləri sisteminin bir hissəsidir.</li> </ul>                                                 |
| 395. | <p>Torpaq bazarı hansı vacib şərtlərə əsaslanır?</p> <p>1. hər bir sahənin özünün qiyməti var</p> <p>2. istənilən torpaq sahəsinin gec və ya tez yeni mülkiyyətçisi (sahibi) olur</p> <p>3. istənilən torpaq sahəsinin daim eyni mülkiyyətçisi (sahibi) olur</p> <p>4.qiymətlər daim dəyişməz qalır</p> <ul style="list-style-type: none"> <li>3;4</li> <li>✓ 1;2</li> <li>1;4</li> <li>2;4</li> <li>1;3</li> </ul>                                                                                                                                                                                                                                                         |
| 396. | <p>Azərbaycanda iqtisadi inkişafda yoxsulluğun azaldılması və iqtisadi inkişaf dövlət proqramının həyata keçirilməsində sosial məsələlərlə ynaşı daha hansı məsələlər əhəmiyyətli yer tutur.</p> <ul style="list-style-type: none"> <li>sosial-iqtisadi</li> <li>iqtisadi</li> <li>✓ səhiyyə</li> <li>təhsil</li> <li>sosial</li> </ul>                                                                                                                                                                                                                                                                                                                                     |
| 397. | <p>Fondlar nədir?</p> <ul style="list-style-type: none"> <li>hamısı</li> <li>müəssisələrin təsərrüfat hesablı xidmətlərinin təşkilini həyata keçirən müəssilər</li> <li>✓ təsərrüfat birliklərinin və konkret şəxslərin sərəncamında olan pul vəsaitlərinin məqsədli, xüsusi istifadə üçün birləşməsinin təşkilati formasıdır</li> <li>özünü maliyyələşdirmə və özünü idarəetmə əsasında müştərək fəaliyyətin həyata keçirilməsi məqsədilə müəssisə və birliklərin könüllü birlikləri</li> <li>konkret vəzifələrin yerinə yetirilməsi üçün müəssisələrin müvəqqəti könüllü birləşmələri</li> </ul>                                                                          |
| 398. | <p>Konsern nədir?</p> <ul style="list-style-type: none"> <li>özünü maliyyələşdirmə və özünü idarəetmə əsasında müştərək fəaliyyətin həyata keçirilməsi məqsədilə müəssisə və birliklərin könüllü birlikləri</li> <li>konkret vəzifələrin yerinə yetirilməsi üçün müəssisələrin müvəqqəti könüllü birləşmələri;</li> <li>✓ müəssisələrin təsərrüfat hesablı xidmətlərinin təşkilini həyata keçirən müəssilər birliyidir;</li> <li>hamısı</li> <li>təsərrüfat birliklərinin və konkret şəxslərin sərəncamında olan pul vəsaitlərinin məqsədli, xüsusi istifadə üçün birləşməsinin təşkilati forması;</li> </ul>                                                               |
| 399. | <p>Sahibkarlıq fəaliyyətinin təşkilati formalarına aiddir:</p> <ul style="list-style-type: none"> <li>Müəssisə və firmaların birliyi</li> <li>Assosiasiyalar,</li> <li>Konsorsiumlar,</li> <li>✓ Hamısı</li> <li>Regional ittifaqlar</li> </ul>                                                                                                                                                                                                                                                                                                                                                                                                                             |
| 400. | <p>Qarışıq müəssisələr nədir?</p> <ul style="list-style-type: none"> <li>vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi;</li> <li>özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti</li> <li>cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti</li> <li>✓ xarici kapital da daxil olmaqla bir neçə müəssisələrin və ya vətəndaşların qarışıq kapitalı əsasında yaradılan müştərək müəssisəni bildirir</li> <li>kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə—sində iştirakı;</li> </ul> |

**401.** Açıq tipli səhmdar cəmiyyət nədir?

- özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti
- ✓ kapitalın səhmlərin açıq şəkildə satılması ilə yanaşı firmadır;
- kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə–sində iştirakı
- cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti;
- vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi;

**402.** Qapalı səhmdar cəmiyyəti nədir?

- özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti;
- kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə–sində iştirakı;
- cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti;
- vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi;
- ✓ kapitalı hissələrə bölünmüş və bəzi mülkiyyətçilər arasında xüsusiləşmiş firmadır həm də mülkiyyət hüququnu təsdiq edən səhmlər satıla bilməz;

**403.** Səhm nədir?

- birgə təsərrüfat fəaliyyəti üçün vətəndaşların və hüquqi şəxslərin birliyi;
- vətəndaşların və ya vətəndaş və hüquqi şəxslərin birgə istehsal-təsərrüat fəaliyyəti üçün birləşməsi;
- ✓ kapital qoyuluşu təsdiq edən qiymətli kağız kimi səhm sahibləri müəssisənin idarə edilmə–sində iştirak etmək;
- cəmiyyətin bütün üzvləri firmanın bütün əmlakı üzrə öhdəliklərinə qeyri-məhdud sanballı məsuliyyəti;
- özünüödəmə, özünümaliyyələşdirmə və özünü kreditləşdirmə prinsiplərində fəaliyyəti;;

**404.** Assosiasiya nədir?

- ✓ özünü maliyyələşdirmə və özünü idarəetmə əsasında müştərək fəaliyyətin həyata keçirilməsi məqsədilə müəssisə və birliklərin könüllü birlikləridir
- konkret vəzifələrin yerinə yetirilməsi üçün müəssisələrin müvəqqəti könüllü birləşmələri
- müəssisələrin təsərrüfat hesablı xidmətlərinin təşkilini həyata keçirən müəssisələr
- hamısı
- təsərrüfat birliklərinin və konkret şəxslərin sərəncamında olan pul vəsaitlərinin məqsədli, xüsusi istifadə üçün birləşməsinin təşkilati forması

**405.** Azərbaycanda iqtisadi inkişafda yoxsulluğun azaldılması və iqtisadi inkişaf dövlət proqramının həyata keçirilməsində sosial məsələlərlə yanaşı daha hansı məsələlər əhəmiyyətli yer tutur.

- iqtisadi
- təhsil
- ✓ səhiyyə
- sosial-iqtisadi
- sosial

Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və kütləvi informasiya vasitələrindən ibarət nümayəndələr üçün hansı rayonlarda infrastruktur təşkil olunmuşdur?

**406.** 1.Quba  
2. Şəki  
3.Xaçmaz  
4.Zaqatala  
5.Lerik

- ✓ 1,3,4,5
- 2,4,5,6
- 1,4,5,
- hamısı
- 1,3,5

**407.** Ümumdünya turizm günü nə vaxt qeyd edilir?

- 22sentyabr

- ✓ 27sentyabr
- 27noyabr
- 25oktyabr
- 25sentyabr

**408.** Azərbaycan Respublikasında turizmin inkişafına dair dövlət proqramı neçənci illəri əhatə edir?

- 2002-2004
- ✓ 2002-2005
- 2004-2015
- 2005-2013
- 2005-2013

**409.** Azərbaycanda turizm sahəsində dövlət siyasətini həyata keçirir

- idman naziri
- hamısı
- turizm naziri
- ✓ heç biri
- mədəniyyət naziri

**410.** Rəsmi məlumatlara görə hal-hazırda Azərbaycanda neçə həkim,neçə tibb müəssisəsi var?

- 28488,7
- 29848,7
- 28498,8
- 28642,7
- ✓ 28489,6

**411.** Azərbaycan respublikası ərazisində neçə adda tibbi dərman qeydiyyatdan keçmişdir?

- 255
- 6min
- min
- 200min
- ✓ 3min

Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və kütləvi informasiya vasitələrindən ibarət nümayəndələr üçün hansı rayonlarda infrastruktur təşkil olunmuşdur?

**412.** 1.Quba  
2. Şəki  
3.Xaçmaz  
4.Zaqatala  
5.Lerik

- ✓ 1,3,4,5
- 2,4,5,6
- 1,4,5,
- hamısı
- 1,3,5

**413.** Ümumdünya turizm günü nə vaxt qeyd edilir?

- 22sentyabr
- ✓ 27sentyabr
- 27noyabr
- 25oktyabr
- 25sentyabr

**414.** Azərbaycan Respublikasında turizmin inkişafına dair dövlət proqramı neçənci illəri əhatə edir?

- 2002-2004
- ✓ 2002-2005
- 2004-2015
- 2005-2013
- 2005-2013

**415.** Turizm sahəsinin inkişaf istiqamətlərinə aid deyil?

- turizm sənayesinin yaradılması
- ✓ turizmin maliyyələşdirilməsi
- turizm-rekreasiya zonalarının hüquqi statusunun müəyyən edilməsi
- turizm üzrə standartların hazırlanması
- turizm xidməti üzrə müvəqqəti üsulların hazırlanması

**416.** Bədən tərbiyyəsi və idman sahəsində neçə istiqamət diqqət mərkəzində tutulur?

- ✓ 3
- 2
- 6
- 4
- 5

**417.** Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səhiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətləri neçədir?

- 7
- 9
- ✓ 8
- 3
- 6

**418.** Bədən tərbiyyəsi və idman sahəsində neçə istiqamət diqqət mərkəzində tutulur?

- ✓ 3
- 2
- 6
- 4
- 5

**419.** Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səhiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətləri neçədir?

- 7
- 9
- ✓ 8
- 3
- 6

**420.** Təmin edici rəqabət davranışı şəraitində:

- rəqiblərin fəaliyyəti rəqib üzərində üstünlüyü təmin edən hər bir yeni komponentlərinin yaradılmasına istiqamətlənmiş tədbirlər sistemi;
- heç biri
- hamısı
- ✓ rəqabət davranışı, sahibkarın məhsulların keyfiyyətini yüksəltmək, məhsulun assorti-ment dəstəsinin şəklini dəyişdirməkdir;
- rəqabət davranışı istehsalda yeni innovasiya dəyişmələrini nəzərə alınmasından rəqiblərin hərəkətlərini qabaqlamağa cəhd göstərməsi

**421.** Azərbaycanda turizm sahəsində dövlət siyasətini həyata keçirir:

- idman naziri
- hamısı
- turizm naziri
- ✓ heç biri

- mədəniyyət naziri

422. Uyğunlaşma rəqabəti şəraitində

- ✓ rəqiblərin fəaliyyəti rəqib üzərində üstünlüyü təmin edən hər bir yeni komponentlərinin yaradılmasına istiqamətlənmiş tədbirlər sistemi;
- hec biri
- hamısı
- rəqabət davranışı, sahibkarın məhsulların keyfiyyətini yüksəltmək, məhsulun assorti–ment dəstinin şəklini dəyişdirmək
- rəqabət davranışı istehsalda yeni innovasiya dəyişmələrini nəzərə alınmasından rəqiblərin hərəkətlərini qabaqlamağa cəhd göstərməsindən ibarətdir

423. Kreativ rəqabət şəraitinə aiddir

- ✓ rəqiblərin fəaliyyəti rəqib üzərində üstünlüyü təmin edən hər bir yeni komponentlərinin yaradılmasına istiqamətlənmiş tədbirlər sistemindən ibarətdir
- hec biri
- hamısı
- rəqabət davranışı, sahibkarın məhsulların keyfiyyətini yüksəltmək, məhsulun assorti–ment dəstinin şəklini dəyişdirmək
- rəqabət davranışı istehsalda yeni innovasiya dəyişmələrini nəzərə alınmasından rəqiblərin hərəkətlərini qabaqlamağa cəhd göstərməsi;

424. Bazar iqtisadiyyatı şəraitində rəqabət tipinə aiddir?

- ✓ əminəedici
- qlobal,
- lokal
- regional,
- hec biri

425. Bazar iqtisadiyyatı şəraitində rəqabət tipinə aiddir?

- lokal,
- qlobal,
- hec biri
- regional
- ✓ uyğunlaşma

426. Bazar iqtisadiyyatı şəraitində rəqabət tipinə aiddir?

- lokal,
- ✓ kreativ,
- hec biri
- qlobal,
- regional,

427. Bazar iqtisadiyyatı şəraitində necə rəqabət tipi var?

- ✓ 3
- 7
- 6
- 5
- 4

428. Bazar iqtisadiyyatının konstruksiyalarının vacib elementi:

- ✓ rəqabət
- tələb
- təklif
- hec biri
- hamısı

|      |                                                                                                                                                                                                                                                                                                                                                           |
|------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| 429. | Fondlara aiddir:                                                                                                                                                                                                                                                                                                                                          |
|      | <ul style="list-style-type: none"> <li>Soros Fondu</li> <li>✓ Hamısı</li> <li>Pensiya Fondu</li> <li>BMT-nin Uşaq Fondu</li> <li>ABŞ İrs Fondu</li> </ul>                                                                                                                                                                                                 |
| 430. | Fondların pul vəsaitləri harda toplanır?                                                                                                                                                                                                                                                                                                                  |
|      | <ul style="list-style-type: none"> <li>hamısı</li> <li>hec biri</li> <li>✓ bankların xüsusi hesablarında</li> <li>müəsisələrdə</li> <li>təşkilatlarda</li> </ul>                                                                                                                                                                                          |
| 431. | Dövlətin maliyyə siyasəti neçə prosesi əhatə edir?                                                                                                                                                                                                                                                                                                        |
|      | <ul style="list-style-type: none"> <li>6</li> <li>5</li> <li>3</li> <li>✓ 2</li> <li>4</li> </ul>                                                                                                                                                                                                                                                         |
| 432. | ərazi maliyyəsinin tərib hissəsi:                                                                                                                                                                                                                                                                                                                         |
|      | <ul style="list-style-type: none"> <li>✓ Regional büdcədənənar fondlar</li> <li>Pensiya fondun</li> <li>Əhalinin dövlət məşğulluq fondu</li> <li>Sosial sığorta fondu</li> <li>Büdcə hesabına formalaşan fondlar</li> </ul>                                                                                                                               |
| 433. | Regional büdcədənənar fondlar formalaşır:                                                                                                                                                                                                                                                                                                                 |
|      | <ul style="list-style-type: none"> <li>✓ müəssisələrin və əhalinin könüllü ayırmaları və payları, xüsusi yığımlar və s. mənbələr hesabına formalaşır</li> <li>dövlət büdcəsi hesabına formalaşır</li> <li>İslam İnkişaf Bankı tərəfindən formalaşır</li> <li>BVF tərəfindən formalaşır</li> <li>NATO tərəfindən formalaşır</li> </ul>                     |
| 434. | Yerli vergi və rüsumlardan ibarət sair vergilər, rüsumlar və digər daxilolmalarına aiddir:                                                                                                                                                                                                                                                                |
|      | <ul style="list-style-type: none"> <li>İnzibati jərimə və sanksiyalardan daxilolmalar</li> <li>✓ Hamısı</li> <li>Heç biri</li> <li>Müəssisələrin, ijtimai təşkilatların, banklar və onların filiallarının qeydiyyatından yığılan rüsumlar;</li> <li>Avtomobil müvəttişliyi tərəfindən yığılan rüsumlar</li> </ul>                                         |
| 435. | Yerli vergi və rüsumlardan ibarət sair vergilər, rüsumlar və digər daxilolmalarına aiddir                                                                                                                                                                                                                                                                 |
|      | <ul style="list-style-type: none"> <li>Ömtəə və birjalarda aparılan əməliyyatlardan və valyuta alqı-satqısı sövdələşmələrindən yığımlar</li> <li>✓ Hamısı</li> <li>Heç biri</li> <li>Müxtəlif fəaliyyət sahələrinin lisenziyalaşdırılmasından daxilolmalar</li> <li>Yaşayış məntəqələrinin ərazilərinin qaydaya salınması üçün alınan rüsumlar</li> </ul> |
| 436. | Özəlləşdirmədən gəlirlərə aiddir                                                                                                                                                                                                                                                                                                                          |
|      | <ul style="list-style-type: none"> <li>Torpaq satışından gəlirlər</li> <li>Heç biri</li> </ul>                                                                                                                                                                                                                                                            |

- ✓ Hamısı
  - Vətəndaşlara mənzil satışından gəlirlər
  - Dövlət və bələdiyyə mülkiyyəti obyektlərinin özəlləşdirilməsində gəlirlər
437. Yeraltı sərvətlərdən və təbii resurslarından istifadəyə görə ödəmələrə aiddir:
- Sənaye müəssisələri tərəfindən su təsərrüfatı sistemindən götürülən su üçün ödəmələr
  - Heç biri
  - Yeraltı sərvətlərdən istifadəyə görə ödəmələr
  - ✓ Hamısı
  - Meşə vergiləri, icarə haqqı və meşə fondu torpaqları üçün ödəmələr
438. Torpaq vergisinə aiddir:
- ✓ Kənd təsərrüfatı təyinatı olmayan torpaqlara torpaq vergisi və icarə haqqı
  - Fiziki şəxslərin əmlakına vergilər
  - Müəssisələrin əmlakına görə vergilər
  - Vətəndaşlara mənzil satışından gəlirlər
  - Yeraltı sərvətlərdən istifadəyə görə ödəmələr
439. Yaşayış məntəqələrində büdcədən kənar bələdiyyə fondlarının yaradılması hansı məsələləri həll etməyə imkan verir?
- Yerli orqanlarla onların tabeliyində olan ərazidəki müəssisələrin iqtisadi əlaqələrini gücləndirmək;
  - Müəssisələri yerli təsərrüfatın inkişafında onlara xas olmayan funksiyalardan azad etmək;
  - ✓ Hamısı
  - Heç biri
  - İstehsal və qeyri-istehsal sferaları arasındakı disproporsionalı ləğv etmək üçün yerli orqanların maliyyə imkanlarını genişləndirmək
440. Yerli büdcələrin vəsaiti hesabına maliyyələşir?
- Ümumtəhsil, ali və orta ixtisas təhsil məktəbləri
  - ✓ Hamısı
  - Ətraf mühitin qorunması sahəsindəki tədbirlər
  - Daxili təhlükəsizlik
  - İri səhiyyə obyektləri
441. Azərbaycan Respublikasının vergi sistemini neçə mərhələyə ayırmaq olar?
- 6
  - 5
  - 8
  - 7
  - ✓ 4
442. Murəkkəb istehsal kompleksi
- ✓ Həm şaquli həm üfüqi olur
  - Bir-biri ilə əlaqədə olan, təmərküləşmənin ayrılmış sahələrində fəaliyyət göstərir
  - Bir-biri ilə əlaqədə olan, kooperativləşmənin ayrılmış sahələrində fəaliyyət göstərir
  - Bir-biri ilə əlaqədə olan, kombinləşmənin ayrılmış sahələrində fəaliyyət göstərir.
  - İxtisaslaşmanın birləşmiş sahələrində fəaliyyət göstərir.
443. Sadə kompleks nədir?
- ✓ Bir-biri ilə əlaqədə olmayan, ixtisaslaşmanın ayrılmış sahələrində fəaliyyət göstərir
  - İxtisaslaşmanın birləşmiş sahələrində fəaliyyət göstərir
  - Bir-biri ilə əlaqədə olan, kooperativləşmənin ayrılmış sahələrində fəaliyyət göstərir.
  - Bir-biri ilə əlaqədə olan, kombinləşmənin ayrılmış sahələrində fəaliyyət göstərir
  - Bir-biri ilə əlaqədə olan, təmərküləşmənin ayrılmış sahələrində fəaliyyət göstərir

**444.** İqtisadi rayonun ərazi-istehsal kompleksləri neçə yerə bölünür?

- 6
- 9
- 4
- 5
- ✓ 2

**445.** Mikrorayonun ərazi-istehsal kompleksinə daxildir?

- Metalurgiya kompleksi
- ✓ Hamısı
- Nəqliyyat birləşmə kompleksi
- Sənaye-nəqliyyat birləşmə kompleksi
- Yeyinti sənayesinin kompleksi

**446.** Mikrorayonun ərazi-istehsal kompleksinə daxildir:

- Neft-qaz, yerli birləşmə kompleksi
- Toxuculuq sənayesinin kompleksi
- ✓ Hamısı
- Elektrotexnika sənayesinin yerli birləşmə kompleksi
- Neft-kimya kompleksi

**447.** Mikrorayonun ərazi-istehsal kompleksi neçə yarımqrupdan ibarətdir?

- 7
- 9
- 5
- ✓ 2
- 6

**448.** ərazi-istehsal kompleksinin birinci qrupu hansıdır?

- meqarayonun ərazi-istehsal kompleksi
- hiperrayonun ərazi-istehsal kompleksi
- makrorayonun ərazi-istehsal kompleksi
- mezorayonun ərazi-istehsal kompleksi
- ✓ mikrorayonun ərazi-istehsal kompleksi

**449.** ərazi-istehsal kompleksləri neçə qrupa bölünür?

- 7
- ✓ 2
- 4
- 9
- 5

**450.** İstehsal kompleksləri necə olur?

- ✓ sadə , mürəkkəb
- milli və beynəlxalq
- məqsədli və proqramlı
- daxili və xairci
- obyektiv və subyektiv

**451.** Milli münasibətlər sahəsində nəzərdə tutulmur?

- Azsaylı xalqları təmin etmək
- Etnik qruplara qayğı

- ✓ Obyektiv amilləri nəzərə almaq
- Xaricdə yaşayan Azərbaycanlılara kömək
  - Ənənəvi təsərrüfatçılıq formalarını yaratmaq
452. Ekoloji sahədə nəzərdə tutulmur
- Ekoloji fəlakəti aradan qaldırmaq
  - Su və hava hövzələrinin mühafizəsi
  - Ekoloji tarazlıq
  - ✓ Selin qarşısını almaq
  - Böhrandan çıxmaq
453. Regional siyasətdə iqtisadi sahədə olmur
- İxtisaslaşdırma
  - Sənayenin strukturu
  - Azad – iqtisadi zonalar yaradılması
  - ✓ Məhsuldar qüvvələrin yerləşdirilməsi
  - Xüsusi proqramlar
454. ərazi hakimiyyət orqanlarının maliyyə bazası nədir?
- ✓ ərazilərin büdcələri
  - səhmlərin yerləşdirilməsi ilə əlaqədar emissiyon gəlir
  - borc vəsaitləri
  - dövlət krediti
  - sığorta haqqları
455. Yerli özünüidarənin maliyyə ehtiyatlarının tərkibinə daxildir:
- Regional orqanların büdcə vəsaitləri
  - Kredit vəsaitləri
  - Özünüidarənin valyuta vəsaitləri
  - ✓ Hamısı
  - Regional orqanların büdcədən kənar vəsaitləri
456. Regional hakimiyyət orqanlarına yerli büdcələri formalaşdırmaq üçün vəsait ayırmaqla, dövlət bələdiyyədə hansı məsələləri maliyyələşir?
- Təhsil, səhiyyəni
  - Tikinti
  - Yolların saxlanması
  - ✓ Hamısı
  - Əhaliyə kommunal xidməti
457. Dövlət regionun maliyyəsi vasitəsilə
- ✓ aktiv sosial siyasət həyata keçirir
  - depresiv sosial siyasət həyata keçirir
  - proqresiv sosial siyasət həyata keçirir
  - natamam sosial siyasət həyata keçirir
  - passiv sosial siyasət həyata keçirir
458. ərazi maliyyəsi:
- ✓ Ərazilərin iqtisadi və sosial inkişafı məqsədi ilə milli gəlirin bölgüsü və yenidən bölgüsünü təmin edən iqtisadi münasibətlər sistemidir
  - Ölkənin istehsal infrastrukturunun inkişafı məqsədi ilə amortizasiya ayırımlarını təmin edən iqtisadi münasibətlər sistemidir
  - Ölkənin sosial infrastrukturunun inkişafı məqsədi ilə ÜDM-nin bölgüsü və yenidən bölgüsünü təmin edən iqtisadi münasibətlər sistemidir
  - Ölkənin istehsal və qeyri-istehsal bölmələrinin inkişafını təmin edən iqtisadi münasibətlər sistemidir.

- Ölkənin siyasi sabitliyi məqsədi ilə xalis milli məhsulun bölgüsü və yenidən bölgüsünü təmin edən iqtisadi münasibətlər sistemidir

**459.** Hansı vergi sistemləri var?

- Proqressiv (mütərəqqi) vergi sistemi
- Qarışıq vergi sistemi
- Proporsional vergi sistemi
- ✓ Hamısı
- Reqressiv (qeyri-mütərəqqi) vergi sistemi

**460.** Dövlət vergi xidməti haqqında qanun nə vaxt qəbul olunub?

- ✓ 1992-ci il iyul
- 1996-cı il fevral
- 2000-ci il mart
- 2005-ci il dekabr
- 1995 –ci il yanvar

**461.** Dövlət yol fonduna vergilər haqqında qanun nə vaxt qəbul olunub?

- ✓ 1995
- 1997
- 2000
- 2005
- 1998

**462.** Mədən vergisi haqqında qanun nə vaxt qəbul olunub?

- ✓ 1995
- 1997
- 1998
- 1999
- 1996

**463.** Əmlak vergisi haqqında qanun nə vaxt qəbul olunub?

- ✓ 1995
- 1997
- 1998
- 1999
- 1996

**464.** Torpaq vergisi haqqında qanun nə vaxt qəbul olunub?

- 1995
- 1997
- 1998
- 1994
- ✓ 1993

**465.** Yaşayış məntəqələrində büdcədən kənar bələdiyyə fondlarının yaradılması hansı məsələləri həll etməyə imkan verir?

- İnfrastrukturun daxili disproporsiyalarını ləğv etmək üçün yerli orqanların maliyyə imkanlarını genişləndirmək
- İnfrastrukturun ayrı-ayrı sahələrinin inkişafına, aidiyyəti olan idarə və təşkilatların texniki səviyyəsinin yüksəldilməsi yerli hakimiyyət orqanlarının təsirini artırmağa
- ✓ Hamısı
- Heç biri
- Əhaliyə göstərilən xidmətləri təkmilləşdirmək və səviyyəsini yüksəltmək

**466.** Büdcədən kənar bələdiyyə fondlarda səfərbər edilmiş vəsait aşağıdakı xərclərə yönəldilə bilər?

- Kooperativ əsaslarla inşa ediləcək sosial-məihət obyektlərinin tikintisinə
- Müəyyən olunmuş smeta və normativlərdən artıq xərcləndikdə
- Heç biri
- ✓ Hamısı
- Bütəcənin cari xərclərinin artdığı (limitləşdirilmiş xərclərdən başqa), gəlirlər üzrə planın yerinə yetirilmədiyə hallarda plan xərclərini maliyyələşdirməyə

467. Bütəcədənəkar bələdiyyə fondu hansı mənbələr hesabına formalaşa bilər?

- Hüquqi və fiziki şəxslərin könüllü ödəmələri
- Bələdiyyə mülkiyyətində olan tarixi və mədəni abidələrin korlanması və itirilməsinə görə ödənilən cərimələr
- Yerli özünüidarə orqanlarına və onların vəzifəli şəxslərinə müəyyən edilmiş inzibati və digər qanun pozuntularına görə müəyyən edilmiş cərimələrin ödənilməsi
- ✓ Hamısı
- Auksionlardan gələn gəlirlər

468. Torpaq vergisinə aiddir

- Kənd təsərrüfatı təyinatlı torpaq üçün torpaq vergisi və icarə haqqı;
- Kənd təsərrüfatı təyinatlı torpaqlara, şəhərlərin və digər yaşayış məntəqələrinin torpaqlarına qoyulan torpaq vergisi və icarə haqqının vəsaitlərinin mərkəzləşdirilməsindən gələn gəlirlər
- Kənd təsərrüfatına yararlı torpaqların müsadirəsi ilə əlaqədar kənd təsərrüfatı istehsalında itkilərinin ödənilməsi
- ✓ Hamısı
- Kənd təsərrüfatı təyinatı olmayan torpaqlara torpaq vergisi və icarə haqqı;

469. Özəlləşdirmədən gəlirlərə aiddir

- ✓ Dövlət və bələdiyyə mülkiyyəti obyektlərinin özəlləşdirilməsində gəlirlər
- Müəssisələrin əmlakına görə vergilər
- Ticarət hüququ üçün verilən yığımlar
- Mənzil fondu və sosial sferası obyektlərini saxlamaq üçün vergilər
- Fiziki şəxslərin əmlakına vergilər

470. əmlaka görə vergilərə aiddir :

- Müəssisələrin əmlakına görə vergilər
- Heç biri
- Fiziki şəxslərin əmlakına vergilər
- ✓ Həmişə
- Varislik və bağışlama qaydası ilə keçən əmlakdan alınan vergi

471. Yerli vergi və rüsumlardan ibarət sair vergilər, rüsumlar və digər daxilolmalarına aiddir:

- Ticarət hüququ üçün verilən yığımlar
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən alınan qeydiyyat rüsumları
- Heç biri
- ✓ Hamısı
- Polisin saxlanması, abadlıq və digər məqsədlə üçün vətəndaşlardan və bütün təşkilati-hüquqi formalarda müəssisələrdən məqsədli rüsumlar

472. ərazi büdcələrin xüsusi gəlirlərinə hansı vergi və rüsumlar daxildir?

- Əmlaka görə vergilər
- Yerli vergi və rüsumlardan ibarət sair vergilər, rüsumlar və digər daxilolmalar
- ✓ Hamısı
- Heç biri
- Özəlləşdirmədən gəlirlər

473. ərazi büdcələrin xüsusi gəlirlərinə nə daxildir?

- dotasiya
  - ssuda
  - ✓ vergi və rüsumlar
  - sığorta haqqları
  - transfert
- 474.** ərazi büdcələrin iqtisadi mahiyyəti nədə özünü büruzə verir?
- funksiyalarında
  - prinsiplərində
  - bölgüsündə
  - vəzifələrində
  - ✓ təyinatında
- 475.** Regional büdcələr əhatə edir:
1. müvafiq ərazinin tələbatının ödənilməsi
  2. regional büdcələri əhatə edir
  3. əhaliyə sosial-mədəni xidmət ilə bağlı olan geniş tədbirlər dairəsinin maliyyələşdirilməsini təmin edir
  4. dövlət büdcəsini əhatə edir
- heç biri
  - ✓ 1;2;3
  - 2;4
  - 1;4
  - 3;4
- 476.** ərazi büdcələrin funksiyaları hansılardır?
1. ərazi hakimiyyət orqanlarının fəaliyyətinin maliyyələşməsini təmin edən pul fondlarını formalaşdırmaq;
  2. bu fondları xalq təsərrüfatı sahələri arasında bölüşdürmək və istifadə etmək;
  3. ərazi hakimiyyət orqanlarının tabeliyində olan müəssisə, idarə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətləri üzərində nəzarət etmək
  4. digər ərazi hakimiyyət orqanlarının tabeliyində olan müəssisə, idarə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətləri üzərində nəzarət etmək
  5. ərazi hakimiyyət orqanlarının tabeliyində olan müəssisə, idarə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətlərinə nəzarətsiz sərbəstlik vermək
- 1;4;5
  - 3;4;5
  - ✓ 1;2;3
  - 2;4;5
  - 1;3;5
- 477.** ərazi maliyyəsinin təkilb hissəsiləri:
1. bələdiyyə mülkiyyətində olan müəssisələrin maliyyə resursları
  2. müəssisələrin, firmaların, təşkilatların sosial-mədəni və mənzil-kommunal obyektlərinin maliyyələşdirilməsinə yönəldilən maliyyə resursları
  3. dövlət büdcəsi
  4. Dövlətin iri holdinqlərinin maliyyə resursları
- ✓ 1;2
  - 2;3;4
  - 1;2;4
  - 1;3;4
  - heç biri
- 478.** Azərbaycan Respublikasının vergi sisteminin üçüncü mərhələsi əhatə edir:
- 2000-ci ildən bu günə qədər olan qanunları
  - heç biri
  - 1991 ci il dekabr 1992-ci illərdə qəbul olunmuş qanunları
  - 1993-1996 –cı illərdə qəbul olunmuş qanunları
  - ✓ 2000-ci ildə qəbul olunmuş «Vergi məəcəlləsi»
- 479.** Azərbaycan Respublikasının vergi sisteminin ikinci mərhələsi əhatə edir:

- ✓ 1993-1996 –cı illərdə qəbul olunmuş qanunları
- 2000-ci ildən bu günə qədər olan qanunları
- heç biri
- 2000-ci ildə qəbul olunmuş «Vergi məəcəlləsi
- 1991 ci il dekabr 1992-ci illərdə qəbul olunmuş qanunları

**480.** Azərbaycan Respublikasının vergi sisteminin birinci mərhələsi əhatə edir

- ✓ 1991 ci il dekabr 1992-ci illərdə qəbul olunmuş qanunları
- 2000-ci ildən bu günə qədər olan qanunları
- 2000-ci ildə qəbul olunmuş «Vergi məəcəlləsi
- 1993-1996 –cı illərdə qəbul olunmuş qanunları
- heç biri

**481.** Yerli vergi və rüsumlardan ibarət sair vergilər, rüsumlar və digər daxilolmalara aiddir

- Dövlət və bələdiyyə mülkiyyəti obyektlərinin özəlləşdirilməsində gəlirlər
- ✓ inzibati cərimə və sanksiyalardan daxilolmalar
- kənd təsərrüfatı təyinatı olmayan torpaqlara torpaq vergisi və icarə haqqı
- vətəndaşlara mənzil satışından gəlirlər
- torpaq satışından gəlirlər

Maliyyə sistemi və münasibətlərinin yaranmasının səbəbləri hansılardır?

**482.** 1.mübadilə  
2. dövlət aparatının yaranması;  
3. əmtəə-pul münasibətlərinin inkişafı;  
4. pul formasında müxtəlif vergi və ödəmələrin formalaşması.  
5.qiymətli kağızlar

- 1;4
- 3;5
- ✓ 2;3;4
- 1;5
- 2;5

**483.** Ekoloji qanunlar hansı prinsiplərə əsaslanır?

- ✓ Hamısı
- Təbiətdən istifadənin ödənişli olması
- Ətraf təbii mühitə təsirin icazəli şəkildə həyata keçirilməsi
- Vətəndaşların ekoloji qanunların pozulması zamanı məsuliyyət daşması
- «Çirkləndirən ödəyir» prinsipinin həyata keçirilməsi

**484.** Ekoloji qanunlar hansı prinsiplərə əsaslanır?

- Ekoloji tarazlığın bərpası və mühafizəsi
- Ekoloji cəhətdən əsaslandırılmış davamlı iqtisadi və sosial inkişaf
- ✓ Hamısı
- Təbii ehtiyatlardan qənaətli istifadə
- Ekoloji informasiyanın sərbəst şəkildə əldə edilməsi

**485.** Ekologiya sözü kim tərəfindən inkişaf etdirilmişdir?

- M.Frid
- A.Cek
- N.Tom
- F.Con
- ✓ E.Hekkel

**486.** . Ekologiya sözü ilk dəfə nə vaxt işlənilmişdir?

- ✓ 1858
- 1987
- 1978
- 1865
- 1877

487. Ekoloji qanunlar neçə prinsiplərə əsaslanır?

- ✓ 12
- 13
- 17
- 15
- 16

488. Azərbaycan Respublikasının Konstitusiyasında ətraf mühit ilə bağlı neçə maddə mövcuddur?

- ✓ 4
- 11
- 5
- 6
- 7

489. Kənd təsərrüfatının intensivləşdirilməsi hansı ekoloji problemləri yaradır?

- İstifadə olunan kimyəvi preparatlara qarşı dözümlü ziyanvericilərin əmələ gəlməsi
- Ziyanvericilərlə birlikdə faydalı canlıların da tələf edilməsi
- ✓ Hamısı
- Ekosistemin çirklənməsi
- Xəstəliklərin əməmlə gəlməsi

490. Kənd təsərrüfatının intensivləşdirilməsi zamanı hansı proseslər ekoloji problemləri yaradır?

- Yüksək məhsuldar texniki vasitələrinin tətbiqi
- ✓ Hamısı
- Heç biri
- Zəhərli kimyəvi maddələrdən istifadə
- Aqrokimyəvi maddələrdən istifadə

491. Ekoloji qanunlar hansı prinsiplərə əsaslanır?

- Humanizm;
- İnsan həyatının və sağlamlığının mühafizəsi
- Ətraf mühitin çirklənməsinin qarşısının alınması
- Ətraf mühitin mühafizəsi hər bir şəxsin borcu olması
- ✓ Hamısı

492. Azərbaycan Respublikasında ətraf mühit ilə bağlı məsələlər hansı qanunlar ilə tənzimlənir?

- ✓ Hamısı
- «Su təchizatı və tullantı suları haqqında»
- «Pestisidlər və aqrokimyəvi maddələr haqqında»
- «İstehsalat və məişət tullantıları haqqında»
- «Hidrometeorologiya fəaliyyəti haqqında»

493. Azərbaycan Respublikasında ətraf mühit ilə bağlı məsələlər hansı qanunlar ilə tənzimlənir?

- «İcbari ekoloji sığorta haqqında»
- «Ətraf mühitə dair informasiya almaq haqqında»
- «Atmosfer havasının mühafizəsi haqqında»
- «Əhalinin ekoloji təhsil və maarifləndirilməsi haqqında»

✓ Hamısı

494. Azərbaycan Respublikasında ətraf mühit ilə bağlı məsələlər hansı qanunlar ilə tənzimlənir?

✓ Hamısı

- «Azərbaycan Respublikası Meşə məcəlləsinin təsdiq edilməsi haqqında»
- «Azərbaycan Respublikası Su məcəlləsinin təsdiq edilməsi haqqında»
- «Əhalinin radiasiya təhlükəsizliyi haqqında»
- «Torpaqların münbitliyi haqqında»

495. Kənd təsərrüfatının intensivləşdirilməsi hansı ekoloji problemləri yaradır?

✓ Hamısı

- Heyvanlar üçün zərərli bitkilərin çoxalması
- Heyvandarlığın inkişafı ilə əlaqədar otlaq və biçənəklərin korlanması
- Heyvanlar üçün zəruri bitkilərin azalması
- Yamaclarda torpaq eroziyasının güclənməsi

496. Kənd təsərrüfatının intensivləşdirilməsi hansı ekoloji problemləri yaradır?

✓ Hamısı

- Konkret şəraitə səciyyəvi olmayan ziyanvericilərin gözlənilmədən kütləvi çoxalması
- Ekosistemdə maddələr mübadiləsinin pozulması
- Suvarılan torpaqlarda təkrar bataqlıqların yaranması
- Suvarılan torpaqlarda təkrar şoranlıqların yaranması

497. Azərbaycan Respublikasında ətraf mühit ilə bağlı məsələlər hansı qanunlar ilə tənzimlənir?

✓ Hamısı

- «Azərbaycan Respublikası Torpaq məcəlləsinin təsdiq olunması haqqında»
- «Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında»
- «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında»
- «Bitki mühafizəsi haqqında»

498. Torpaq bazarının inkişafı və torpaq siyasətinin ən mühüm üsullarına aiddir:

- Sərəncam vermə
- istifadə
- Heç bir

✓ Hamısı

- Sahibolma

499. Şəhərlərin torpaq siyasəti reallaşdırılır:

- Torpaq alverinin neqativ nəticələrinin aradan qaldırılması
- Torpaqdan natamam istifadə və tamamilə istifadə olunmaması hallarının aradan qaldırılması
- Şəhərsalma planlarının reallaşmasında torpaq sahiblərinin və torpaq istifadəçilərinin iqtisadi ziyandan qorunması
- Təbiət, mədəniyyət və tarixi irsin saxlanması

✓ Hamısı

500. Azərbaycan Respublikası büdcəsinin gəlir hissəsində torpağın icarə haqqından və torpaq vergisindən daxil olmaların payı:

- 95%
  - 60%
  - 89%
- ✓ çox cüzi
- 75%